



NƏ QƏDƏR Kİ MÜSTƏQİL
AZƏRBAYCAN DÖVLƏTİ VAR,
AZƏRBAYCAN XALQI VAR,
HEYDƏR ƏLİYEV ÜRƏKLƏRDƏ
YAŞAYACAQDIR!

iki sahil

VAHİD AZƏRBAYCAN UĞRUNDΑ!

www.ikisahil.az / www.ikisahil.tv

GÜNDƏLİK İCTİMAİ-SİYASİ QƏZET

No 74 (7329) / Cümə axşamı, 25 aprel 2019-cu il

Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir

Bax Səh. 2



**“Uydurma
erməni soyqırımı:
həqiqətlər və
reallıqlar”**

Bax: səh. 4



**“Müasir
cağırışlar:
dini durum
və vəzifələr”**

Bax: səh. 9



Ermanistan-Rusiya
münasibətləri:

**daha iki
erməni
təxribatı**

Bax: səh. 12



Bax: səh. 5



**SOCAR:
Hədəf sixilmiş
təbii qaz
məntəqələrinin
sayını 14-ə
çatdırmaqdır**

BAKİ BİZ

Bax: səh. 6



**Xeyirxahlıq
akademik
Zərifə xanım
Əliyevanın
həyat tərzi idi**

Bax: səh. 9



**YAP Quba
rayon təşkilatı
Gəncələr
Birliyinə yeni
sədr seçilib**

7

**Mətbuat Şurasına
yeni üzvlər qəbul edilib**

11

**ABS-in yeni səfəri dağidlıcılarla
görüşməkdə maraqlı deyil - SƏBƏB**

16

**Dünyanın ikinci ən böyük
almazı nümayiş etdirilib**

Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇİNƏ İŞGÜZAR SƏFƏRİ



Pekinin beynəlxalq
aeroportunda qarşılıqlı



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin daveti ilə 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfəre gəlib.

AZERTAC-in xüsusi müxbiri xəber verir ki, Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərfinə fəxri qarovul destəsi düzülmüşdür.

Prezident İlham Əliyevi Çin naxarı İşlər nazirinin müavini Can Hanhuva digər rəsmi şəxslər qarşılıqlı.

**Azərbaycan Prezidenti
İlham Əliyevin və Çin Xalq
Respublikasının Sədri Si
Cincinin Pekində görüşü olub**

Aprelin 24-de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cincinin görüşü olub.

AZERTAC-in xüsusi müxbiri xəber verir ki, Çin Xalq Respublikasının Sədri Si Cincin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılıdı.

Dövlət başçıları birgə foto çəkildilər.

Çin Xalq Respublikasının sədri Si CİNPİN dedi:

-Cənab Prezident Əliyev, Sizi Pekinde bir daha salamlayıram, qarşındaki "Bir kəmər, bir yol" ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsen Sizi Çin-Azərbaycan münasibətlərinin inkişafına, "Bir kəmər, bir yol" təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirsiniz. Biz bunu yüksək qiymətləndiririk.

Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz hem de "Bir kəmər, bir yol" layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirilənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz. Sizin ölkəniz Böyük İpek Yolu üzərində yerləşir və bu yolu bərpasında təbii tə-



rəfdasdır. Bizim əməkdaşlığımızın artıq bir sır neticələri var və bu əməkdaşlıq xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə "Bir kəmər, bir yol"

layihəsinin reallaşdırılmasını davam etdirməye, birləşmiş inkişaf və firavənlilik naməni bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməye

hazırlam.

Cənab Prezident, Sizi Çin xalqının coxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsen daim səy göstərirsiniz. Men bu- nu yüksək qiymətləndirirəm və Sizinle six əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcra da inkişaf etdirməyə hazırlam.

Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri fəlləşdirməyi, dövlət idarəciliyi təcrübəsinə mübadilə etməyə, iki ölkə arasında qarşılıqlı etimad möhkəmlətməyə hazırlı-

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV dedi:

-Canab Sadr, mənim ünvani ma söylədiyiniz və ölkəmiz haqqında dediyiniz xoş sözlər görə Sizi teşəkkür edirəm. Man Sizə, ilk növbədə, dəvətə görə təşəkkür etmək istərdim. Biz "Bir kəmər, bir yol" Forumunda iştirak etməyə davet olunmadığımızı ölkəmizə xüsusi hörmət eləməti, mənə münasibətə dostluq eləməti hesab edirik. Siz qeyd etdi-niz ki, mən Sizin ölkənizin dostuyam, Azərbaycanda da Sizi Azərbaycanın xeyrəxah dostu kimi tanıyorum. Biz birge səyərləmizle əməkdaşlığını işlədidi-r, bundan sonra qarşılıqlı fealiyyətin yollarını müəyyən edirik.

Bu Forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Siz qeyd etdiyiniz kimi, Azərbaycanlap əvvəlden Sizin təşəbbüsünüz dəstəkləyib və bu layihəni bizim irəli sürdüyüümüz təşəbüsler çərçivəsində fəal iştirədir. 2015-ci ildə Sizin ölkənizə dövlət sefərimi və burada mənə göstərilən qonaqpərvərliyi xatırlamaq istərdim. O vaxt Sizinlə biz "İpek Yolu İqtisadi Kəməri" haqqında Anlaşma Memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək seviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq.

* * *

Çin Xalq Respublikasının Sədri Si Cincin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu daxili və xarici siyasetinin heyata keçirildiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artırıldığını, Azərbaycanda sabitliyin təmİN olunduğunu, xalqımızın rifah halının yüksəldildiğini, iqtisadi sahədə inkişafə nail olunduğunu bildirdi. O, Çinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini destəklədiyini vurğuladı. Si Cincin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Trans-Xəzər neqliyyatı dəhəzinin əhəmiyyəti-ni qeyd etdi.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın "Vahid Çin" siyasetini adıcları surətde destəklədiyini vurğuladı. Dövlətimizin başçısı Çinin bütün sahələrdə eldə etdiyi böyük uğurlarla bağlı təbriklerini təcdirdi.


Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrde, o cümlədən hüquqmühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cincini ölkəmizə sefər davət etdi. Dəvət məmənnuluqla qəbul olundu.

⇒ Davamı 3-cü səhifədə

Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇİNƏ İŞGÜZAR SƏFƏRİ




**Prezident İlham Əliyev
Pekində "CETC" Korporasiyasının
baş direktoru ilə görüşüb**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "CETC" Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb.

AZƏRTAC-in xüsusi müxbiri xəber verir ki, görüşdə Vu Man-

çin "CETC" Korporasiyasının Çinin radioelektronika sahəsinin ixtisaslı şirkətlərində olduğunu deyerek, bu sahədə uzun illərdür uğurla fealiyyət göstərdiklərini bildirdi. O, bu sahədə Azərbaycan ilə əməkdaşlıq qurduqlarını ve bundan məmənnun qaldıqlarını vurğuladı, əlaqələrin inkişaf etdiriləcəkini bildirdi.



Ölkələrimiz arasında dostluq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Çinin böyük şirkətlərinin ölkəmizdə feal iş görmələrində məraqlıdır. Dövlətimizin başçısı artıq Çinin bir çox şirkətlərinin timsalında yaxşı tərəfdaşlığı yarandığını bildirdi ve Azərbaycanda xarici şirkətlər üçün geniş fealiyyət sahəsinin olduğunu qeyd etdi.

**Prezident İlham Əliyev Pekində
Çin Kommunist Partiyası
Mərkəzi Komitəsi Siyasi Bürosunun
üzvü Van Yanla görüşüb**

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şura-

sının sədri Van Yanla görüşüb.

AZƏRTAC-in xüsusi müxbiri xəber verir ki, Van Yan Azərbaycan Prezidentinin Çine seferinin ikiterəflə əlaqələrimizə töhfə verdiyini bildirdi. "Bir kəmər, bir yol" layihesinin hərtərəflə əməkdaşlığı ehtiva edən geniş ictimai platforma olduğunu deyən Van Yan Azərbaycanın ve Çinin beynəlxalq təşkilatlar cərçivəsində daim birləşmədən dəstekləndiyini vurğuladı. Qeyd etdi ki, ölkələrimiz birgə səyrlər siyasi, iqtisadi, neqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməlidir.

Prezident İlham Əliyev ölkələrimiz arasında bütün istiqamətlərdə əməkdaşlığın inkişafında müsbət dinamikanın olduğunu bildirdi. Azərbaycanın Çin dövləti başçısının teşəbbüskarı olduğu "Bir kəmər, bir yol" layi-



⇒ Əvvəl 2-ci sahifə

**Azərbaycan Prezidenti
İlham Əliyev Pekində "ZTE"
Korporasiyasının sədri ilə görüşüb**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində "ZTE" Korporasiyasının sədri Li Cisue ilə görüşüb.

AZƏRTAC-in xüsusi müxbiri xəber verir ki, "ZTE" Korporasiyasının sədri Li Cisue onun rəhbərlik etdiyi şirkətin dünyada telekommunikasiya avadanlıqlarının en böyük təchizatçılarından biri olduğunu bildirdi. Çinəde veryaricidə çoxlu tərəfdaşlarının olduğunu deyən Li Cisue Azərbaycan bazarında da gözəl əməkdaşlıq nümu-

nelerin mövcudluğunu vurğuladı və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirdi.

Prezident İlham Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümidi etdiyini bildirdi. Informasiya-kommunikasiya texnologiyalarının inkişafının Azərbaycanda prioritət sahələrində olduğunu deyən dövlətimizin başçısı son illərdə bu sektorun inkişafı üçün xeyli işin görüldüğünü, bu sahədə investisiyaların yatırıldığını, xarici tərəfdaşlarla əlaqələrin genişləndiyini dedi. Prezident İlham Əliyev "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

hesinə mühüm əhəmiyyət verdiyini, bu təşəbbüsü destekləyen ilk ölkələrdən olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə müsər neqliyyat infrastrukturunun yaradılmasına xüsusi önem verilir. Prezident İlham Əliyev ikinci "Bir kəmər, bir yol" Beynəlxalq Forumuna dəvət görə təşəkkür etdi, bunu Azərbaycana olan hörmetin və dostluğun nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı bu səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın inkişafına ciddi təkan vereceyini bildirdi.

Söhbət zamanı Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarla qarşılıqlı dəstək, investisiya qoymuluşu və digər məsələlər müzakirə olundu.

“Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar”

Dünən Yeni Azərbaycan Partiyasının qərargahında bu mövzuda keçirilən “dəyirmi mas”da bildirildi ki, məkrli siyasetdən qaynaqlanan “erməni soyqırımı” iddiasının heç bir əsası yoxdur və məqsəd etnik temizləmə siyasetini pərdələmək, qonşu ölkələrə orazi qoparmaqdır.

“Dəyirmi mas”da Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov “erməni soyqırımı”nın həqiqətdən konar, məkrli



siyaset olduğunu bildirdi. Vurğuladı ki, iddia olunduğu kimi, ermənilər kütləvi şəkilde qəle yetirilməyib, eksinə Türkiye və Azərbaycan əhalisi öten əsrin müxtəli dönmələrində bədnəm qonşularımızın soyqırımına məruz qalıb. Şəhərlər, kəndlər dağılılb, müsəlman olduclar üçün milyonlarla insan qətə yetirilib: “100 iləndən çoxdur ki, bəşəriyyət tarixin en çirkin, en məkrli yalanları ilə üz-üzə dayanıb. Bu məkrli yalanın adı “erməni soyqırımı”dır. Bu uydurmaya görə Türkiyənin Şərqi Anadoludə bölgəsində guya bir milyon, beşən isə də böyük, fantastik rəqəmlərlə ifadə olunan “erməni soyqırımı” tərəfdilidir. Bu cür yalanları ise yalnız uydurmaq sahəsində böyük təcrübəsi olan ermənilər quraşdırı bilerler. Bu yalanın 100 iləndən artıq dövriyəde olması, təhlil edilmiş məkrli siyasetə yönəldilir. İnsanların küləvi qırğını gizlətmək sadəcə olaraq mümkün deyil. Çünkü bu cür faciələr kütləvi mezarlıqlarla, qətlamları təsdiqlənən sənədlərə sübuta yetirilməlidir. Ancaq ermənilərin və onların havadalarının uydurdular “soyqırımı” təsdiqləyen heç bir sənəd, iş yoxdur. Bir ersde təsdiqini tapmayıyan uzun illərdən ki, məkrli siyasetə xidmət edir. Bunun esas себəbi ermənilərin Azərbaycan və Türkiyəye qarşı ərazi iddialarını dəstekləmək, her iki dost ölkəye təzyiz göstərmək, müxtəli siyasi səvdələşmələrdən istifadə etməklə ermənilərin işgalçı emməllərinin göz yummadır”.

Baş nazirin müavini bildirdi ki, bu yalanın ifşa olunacağı günü gözəyən həqiqətlər unulur və erməni vəhşiliyi ört-basdır edilir. Tarixi məqəmlərindən Tərkibdə ermənilərin iştirakı ilə ölkə daxilində qiyamların təşkili, Azərbaycanın müxtəli bölgələrində soydaşlarımla qarşı qətlamların tərəfdiləsi”.

indi Ermənistan adlandırılaraq, əslinən Azərbaycanın tarixi torpaqları olan İrəvanda azərbaycanlıların keçən əsrin evvəllerindən başlayaraq qəle yetirilməsi, on minlərlə soydaşımızın doğma torpaqları olan Qərbi Azərbaycandan deportasiya edilmesi düşüñülmüş daşnak ide-



yalarının neticesidir: “On iller boyu bu siyasetin davam etdirilməsi, həqiqətin gizlədilmesi erməni məkrinin bir hissəsidir. 1915-ci ilde Bakıda və bölgələrdə soydaşlarımızın qəle yetirilməsi dünya birliyi tərəfindən layiqli qiymətini həla de almayıb. Ermenistanın Azərbaycana qarşı orazi iddialarının açıq şəkildə ortaya gəyənilmesi, bir milyona yaxın soydaşımızın etnik temizləmə siyaseti neticesində məcburi köçkü adına məhkum edilmişdən dünya itcmayıyyəti narahat etmir. Yeni işsiridilmiş, esası olmayan “erməni soyqırımı”nın təhlili, dəstəklənməsi, etnik temizləmeye məruz qalan azərbaycanlılara qarşı etinətsizlik pişlədiyimiz və müxtəli məqsədlərə xidmət edən ikili standartların neticesidir”.

“Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarının, uydurmalarının tamamilə esassız olduğunu sübuta yetirmek üçün səylər birləşdirək, sistemli şəkilde çalışmaq, müvafiq addımlar atmaq, təbliğat işləri sərtləndirmekdir” söylenən YAP Sədrinin müavini-icra katibi bildirdi ki, her iki dost ölkənin malik olduğu resursları birləşdirmək, çox ciddi təhdidlərin karşısını birgə almış eməni yalanlarının esassızlığını bəyənəkələq icitmayıyyətə çatdırmaq mümkündür. “Azərbaycan əhalisinin təxminən bir faizi təşkil edən, Dağlıq Qarabağda yaşayan ermənilərin iddialarının yerine yetirilməsi namine bütün Azərbaycan xalqı əziyyət çəkir. Ermənistandan işğal altında qalan Azərbaycan ərazilərinde maddi-mədən-

abidələr dağılırlar, xalqımıza məxsus sərvətet talan edilir, insanlara mənəvi zərbe olan humanitar fəlakətlər tərodilir. Bu faciələr dünya xalqlarına cətdirmək üçün Türkiye ilə Azərbaycan vahid mövqəden çıxış etməlidirler. “erməni soyqırımı”nın müxtəli dövlətlər tərəfindən tanınması qətiyyətə pişləniləməlidir. Vaxtılı başqa xalqlara qarşı soyqırımı töredənlər bu gün “ermə-

eden Ermənistan bu təklife razılıq vermedi. Bu hərəkətin özü təslidiyəki, “erməni soyqırımı” iddiasını irəli sürənlər həqiqətdən yavırlar. Birinci Dünya Müharibəsində bir çox imperialist dövlətlərə qarşı müharibə celb olunan Türkiyədə yaşayış ermənilər ölkə daxilində qarşıqliq saldıqları üçün onlar bezi bölgələrdən köçürüldürlər. Bu faktı “soyqırımı” kimi qəleme verən ermənilərin iddialarının əksinə olaraq Şərqi Anadoluda bir dənə də olsun ermənilərin dəfn edildiyi kütülevi mezarlıq, sənəd, sübut yoxdur. Belə ki, bizim tarix qarşısında utanlaçqə eməlimiz yoxdur. Öksinə, ermənilər müxtəli vaxtlarda, ayri-ayrı ölkələrdə təməmli təmsil edən 34 türk diplomatını qəle yemisərlər. Ermənilərin isə utanlaç eməlli cədudur”.

Milli Məclisin deputati, YAP Siyasi Şurasının üzvü,AMEA-nın Tərix İnstitutunun direktoru Yaqub Mahmudov “erməni soyqırımı”nın daşnaklarında uydurdurğu zaman olduğunu tarixi faktlara diqqət çatdırı. Bildirdi ki, “erməni soyqırımı”nı sübut etməyə çalışanlar insan cəldənləridirlər: “Böyük Ermənistən” ideyasının reallaşması üçün vasitə olun “erməni soyqırımı” boz güclər tərəfindən istifadə edilin siyasi alətdir. Əməkdaşlarımızın müxtəli ölkələrdən elə etdikləri sənədələr isə əksinə ermənilərin türklərə qarşı qətlamlar törediklərini təsdiqləyən faktlar təsnilən qəderdir. Kökü olan bir dövlətin mifologiyası, folkloru, tarixi qəhrəmanları olar. Bezi erməni alimləri de təsdiqləyirler ki, tarixdə Ermənistən adı dəfətət olmayıb. Imperiya siyasetinə uyğun olaraq başqa ölkələrdən köçürülen ermənilər havadaları hesabına dövlət yaradaraq, hətta qonşularına qarşı ərazi iddialarından da cəkimsizlər. Bu isteklərinə nail olmaq üçün isə əsas bəhə-

kimi “erməni soyqırımı”ndan yararlanmağa çalışırlar”.

Milli Məclisin deputatlarından Fəzail Ağamalı, Fazıl Mustafa, Asım Mollazadə, Rauf Əliyev və başqları təkliflərini da bildirdilər. Təklif olundu ki, Ermənistəndən mərhələlər üzrə çıxarılan soydaşlarımızın deportasiyası acı neticələrini əks etdirən mərkəzələr, Bağıda deportasiya və soyqırımı parkı yaradılsın. 5 dekabr tarixi soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası günü kimi qeyd olunsun.

Əli Əhmədov bildirdi ki, ermənilərin vəhşiliklərinin dünyada dağın geniş miyandasda tətidiləşdirilən səylər birləşdirilməli, bəynəlxalq təşkilatlarda ermənilərin azərbaycanlıları və türklərə qarşı aparıcıları soyqırımı siyasetinən layiqli qiymətinin alınmasına nail olunmalıdır. Çıxışlarda səslenən rey və təkliflərinə eks olunduğu bayanın hazırlanması təklif edildi.

↗ Xuraman İsmayılov, Vüsal Cahanov, (foto) “iki sahil”

SOCAR: Hədəf sixilmiş təbii qaz məntəqələrinin sayını 14-ə çatdırmaqdır



"Həzirdə 9 sixilmiş təbii qaz məntəqəsi (STQ) var. Bu ilin sonuna olan hədəfimiz isə bu sayı 14-ə çatdırmaqdır". "İki sahil" xəber verir ki, bunu SOCAR-in emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

Vitse-prezidentin sözlərinə görə, 2020-ci ilde 1-i Bakıda, digəri regionda olmaqla 2 terminal tikilecək. Bütün əsas yollar - Şimal, Qərb və Cənub istiqamətlərində əlavə 6 STQ məntəqəsi olacaq. Məqsəd hər 100 kilometrdən bir həm elektrik şərqi, deydi D.Məmmədov vurgulayıb.

ham da STQ-nin olduğu yanacaqdoldurma məntəqələrinin olmasıdır.

"Həzirdə "SOCAR Petroleum" tərəfindən xüsusi program heyata keçirilir, burada "Kapital Bank" da iştirak edir. Onun xüsusi taksit programı var və bu yol ilə hər bir avtomobil sahibi bundan istifadə etmək STQ-nin istehlakçısına cəvərili bilər. Bununla da hər bir şəxs avtomobilinə xərcsiz STQ avadanlığı quraşdırıra, sonra onun dəyərini təksitlə ödəyə bilər", - deydi D.Məmmədov vurgulayıb.

"Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-Kimya Sənayesi-Layihələr və Texniki Həllər"



Ötən gün SOCAR-in IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticaret, Logistika, Neft Emalı, Neft-Kimya" Forumu çərçivəsində "Xəzər və Mərkəzi Asiya Regionlarının Emal və Neft-Kimya Sənayesi-Layihələr və Texniki Həllər" adlı konfransı keçirilib.

SOCAR-in emal üzrə vitse-prezidenti David Məmmədovun moderator olduğu "Azərbaycanın mövcud neft emalı və neft-kimya müəssisələrinin modernizasiyası, yeni layihələrin hazırlanması" adlı birinci sessiyada 7 məruzə dinlənilib.

Emal üzrə vitse-prezidentin müşaviri Əbülfəz Babayev "SOCAR - Neft emalı və neft kimya qurğularının innovativ yeniləmə prioriteti ekoloji yönümlülüyü" mövzusunda təqdimatla çıxış edib. Azərbaycandakı neft emalı və neft-kimya qurğularının modernizasiyası bərabər malumat veren Ə.Babayev bildirib ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda tikilen bitum qurğusu ölkədə yüksək keyfiyyətli Avropana standartlarına uyğun olan bitumun istehsalına imkan yaradıb. Onun sözlərinə görə, yeni qurğunu işə salınması istehsal zamanı yaranan bir sira ekoloji problemlərin aradan qaldırılmasını təmin edib.

"SOCAR Turkey"nın qlobal enerji sektorundakı gələcək dəyişikliklərə hazırlanması" mövzusunda məruzə ilə çıxış edən "SOCAR Turkey Enerji A.Ş."nın layihə direktoru Emil Axalxi bildirib ki, SOCAR ve BP-nin Türkiyənin Ələجا bölgəsində heyata keçirilməyi planlaşdırıldıqları yeni neft-kimya kompleksinin (Aromatiklər və Saf Tərəftər turşusu

(PTA-Purified Terephthalic Acid) müəssisələri - "Merkuri" layihəsi) tikintisine 2020-ci ilə başlanımlı nəzərdə tutulur.

"Azərikimya" İB-nin Etlen-polietilen zavodunun yenidənqurma və modernizasiyası layihəsi və inkişaf perspektivi" mövzusunda da isə İstehsalat Birliyinin baş direktorunun sərməye və inkişaf üzrə müavini Orxan Cəfərov çıxış edərək bildirib ki, Etlen-polietilen zavodu 2020-ci ilin 2-ci rübündə tam olaraq yeni konfiqurasiyada istismar veriləcək. Onun sözlərinə görə, hazırda zavodda aparılan modernizasiya və yenidənqurma layihəsi üzrə işlərin 80,5 faizi yekunlaşmış, o cümlədən müəndililik işlərinin 99,8 faizi, təchizat üzrə 96,4 faizi, tikinti üzrə isə 51 faizi tamamlanıb.

"Heydər Əliyev adına Neft Emalı Zavodu - Modernizasiya layihəsi" adlı təqdimatla çıxış edən zavodun Mühəndislik şöbəsinin rəisi Baladəzadə Zeynalov isə bildirib ki, bu il müəssisenin yenidənqurma və modernizasiyası layihəsi çərçivəsində A və B paketləri üzrə detallı mühəndislik işlərinin yekunlaşması, satınalmanın davam etdirilməsi, zavodun bu üçün planlaşdırılmış təmirə dayandırılmasına hazırlıq işlərinin görülməsi planlaşdırılır.

B.Zeynalov, hemçinin bildirib ki, bu illik istehsal gücü 7,5 milyon ton olması planlaşdırılan yeni neftin ilk emalı qurğusunun dizayn və tikintisi üzrə EPC (Mühəndislik, Layihələndirmə və Tikinti) podratçının seçilməsi proseduru da həyata keçiriləcək.

"SOCAR-in Metanol zavodu: ümumi baxış və inkişaf perspektivi" mövzusunda təqdimatla

çıxış edən zavodun Əsaslı təmir şöbəsinin rəisi Ayaz Yusifov metanolun yaranma tarixi, eyni zamanda, Azərbaycanda metanol istehsalı bərəde məlumat verib.

Bundan başqa, "SOCAR Karbamid" zavodunun Xarici əlaqələr şöbəsinin rəisi Səid Hüseyinov "Karbamid zavodu - layihənin vəziyyəti və perspektivi" mövzusunda çıxış edib.

Birumun təşkilatçılarından olan "Confidence Capital" şirkətinin baş direktoru Andrey Rudenkonun moderatori olı "Neft və qaz emalı sahəsində innovativ texnologiyalar" adlı ikinci sessiyada isə "Emal prosesi dəyişikliyində risklər qarşı Crudeflex imkanı", "Neft və qaz sənayesində inyeksiya sistemləri - Zerk və ProMinent-in birgə güclü", "Korroziyanın qarşısının alınmasında SafeZone-dan istifadə etməklə xam neft emalı qurğusunun davamlılığının optimallaşdırılması", "Ləbirint kompressörlerində istifadə etməklə polyolefin zavodlarının iş səmərəliliyinin və davamlılığının artırılması", "Yasıl kimya və yaşıl akcelerasiya" mövzularında təqdimatlar olub.

Qeyd edək ki, aprelin 25-də Forum iştirakçıları "SOCAR Karbamid", "SOCAR Polymer" zavodlarında, eyni zamanda, Səngəçal terminalına texniki səfərlər edəcəklər.

Ceyhun Piriyev,
"iki sahil"

Talassemiyalı xəstələrə dəstək

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyanın eziyyəti çəken uşaqlara qayğı" Dövlət Programının icrası ilə bağlı reallaşdırılan kampaniyalarда feal iştirak edən SOCAR talassemiyalı xəstələr üçün qanverme təsəbbüsüne qoşulub. Şirkət lajihəni həyata keçirilməsinin təşkilatlarından olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə telassemiyalı uşaqlara yardım etmek üçün "Donor günü"nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurub.



Dünen "Azneft" İstehsalat Birliyinin "Siyəzənnəft" NQÇİ-də qanverənək aksiyası keçirilib. Səhər saatlarında start götürən kampaniyada "Siyəzənnəft" NQÇİ-nin rəhbərliyi və kollektivi qanverənlər sırasına qoşulublar.

"Siyəzənnəft" NQÇİ-nin rəis müavini Coşqun Mayilov aksiyanın əhəmiyyətindən danışib. Onun sözlerine görə, bu cür tədbirlərdə iştirak etmek, talassemiyanın eziyyəti çəken insanları kömək etmək hər kənara borsudur.

Qeyd edək ki, istehsalatlılığı ilə yanşı, sosial proqramların icrasında aktiv iştirak edən SOCAR-in bütün idarə və müəssisələri bu xeyriyah kampaniyada feal iştirak edir.

"ExxonMobil"in "Stabroek" blokunda irihacılı kəşfi

Amerikanın "ExxonMobil" neheñ neft və qaz şirkətləri ilə birlikdə Qayanın ofşor hissəsində yerləşən "Stabroek" blokunda qazma işləri apardığı "Yellowtail-1" quyuşunda irihacılı neft ehtiyat aşkar edib. Bu, sözügedən ofşor ərazidə şirkətin aşkar etdiyi üçüncü neft keşfi. Quyunun ümumi dərinliyi 6,046 metrdir və yüksək keyfiyyətli ehtiyat "Yellowtail-1" quyuşunu təxminen 292 fut dərinliyində aşkar olunub. Quyu "Tilapia" keşfinin 10 km şimal-qərbində yerləşir və "Noble Tom Madden" qazma gəmisi "Hammerhead-2" quyuşasının qazılıb. Hazırda qazma gəmisi "Lizaya" keşfi "Turbot"da uğurlu nəticələr eldə edəcəyiz və əməliyyatlarımızın davamlı olacağına inanırıq".



Sirkət quyunun qazlılığı "Stabroek" blokunun ehtiyat həcmindən 5,5 milyard barrel olduğunu bildirib.

"iki sahil" compelo.com saytına istinadən xəbər verir ki, "Yellowtail-1" quyuşu "Turbot" ərazisini hədəflə alan keşfiçilər üçün istismar əməliyyatlarının aparılması nəzərdə tutulan mühüm ərazilərdir. Hətta "ExxonMobil Exploration" şirkətinin vitse-prezidenti Mayk Kouzin çıxışında bildirir: "Lizaya" banzasında "Turbot"da uğurlu nəticələr eldə edəcəyiz və əməliyyatlarımızın davamlı olacağına inanırıq".

Qeyd edək ki, "ExxonMobil" "Stabroek" blokunda 45%, "Hess Guyana Exploration" şirkəti isə 30% paya sahibdir.

"PetroTal Corp" şirkətinin uğuru



Kanadanın "PetroTal Corp" neft və qaz şirkəti Peruda yerləşən "Bretana" yatağında qazdıçı ikinci quyuuda neft hasilatına başladığını və yatağda üçüncü quyunu qazdığını bildirib. Hasılın aparıldığı ikinci quyu "BN 95-2-2-2XD" istismar quyuşusudur və uzun müddət aparılan sınaq işlərindən sonra quyudan gündəlik 2,250 barrel neft hasil olunub.

"PetroTal", hemçinin üçüncü - "BN 95-3H" quyuşunda qazma işlərini tamamladığını və quyunun "Vivian" qum daşlarını hədəfli alıdığını bildirib.

"iki sahil" "morningstar.co.uk" saytına istinadən xəbər verir ki, quyu qazma işləri 60 gün davam edib.

Sirkətin prezidenti Manolo Zuniga əməliyyatlardan məmən qaldığını və hər iki quyudan gündəlik 3000 barrel neftin hasil olacağını proqnozlaşdırduğunu bildirib.

Xeyirxahlıq akademik Zərifə xanım Əliyevanın həyat tarzi idi

Öten gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında görkəmli ofstal-moloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə əlaqadər tədbir keçirildi. Əvvəlca Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alim Zərifə xanım Əliyevanın eñiz xatirəsi bir dəqiqliklə sükutla vad edildi.

Milli Məclisin deputati, YAP Səbail rayon teşkilatının sədri Şəmsəddin Hacıyev Zərifə xanım Əliyevanın yaşadığı qısa ömr yoluна siyagnan məslisiləşmiş işləri haqqında danışıdı. Bildirdi ki, Zərifə xanım Əliyeva Azerbaycan şəhəri sisteminde öz novatorluğu ilə tamamile yeniyən şəhifə açmış görkəmli alim-pedagoq idi: "Üzək mənəvi-əlaqı keyfiyyətləri, milli dəyerlərimizə sədəqəti ilə esl Azərbaycan qadını nümunəsinə olan Zərifə xanım Əliyevanın keçdiyi şə-



nim Əliyevanın böyük rolu olub. Zərifə xanım Əliyeva Azərbaycan qadınlarının simasıdır. Və yırxılıq mütəssəməsi olan və Azərbaycan xalqının yaddaşında, əbədi işi qoynan Zərifə xanım, bir daha Allahdan qəni-qənini rəhmət diləyirik".

Milli Məclisin Sosial siyaset komitəsinin sədri Hadi Rəcəbli akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti haqqında danişdi, onunla bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki,

fitri istedəda malik və novator tedqiqatçı həkim kimi tanınmış Zərifə xanım Əliyevanın keçdiyi şərəfli heyat yolu hər bir azərbaycanlı üçün kamillik və müdirlik məktəbidir. Vurğuladı ki, xeyirxâliq Zərifə xanım Əliyevanın hayat tərzi idi, onun eñiz xatirəsi Azərbaycan qadınlığının qəlbindən ebedi yaşayacaqdır.

YAP Qadınlar Şurası İdare Heyetinin üzvü, Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva, AMEA-nın

Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, YAP Səbail rayon "Sünbül" ərazi ilk partiya təşkilatının üzvü Ulduzə Qurbanova və başqlarını Zərifə xanım Əliyevanın unikal xanım, ulu öndər Heydar Əliyevin rəməmətindən mahəbbətlə seven sədəqətli həyat yoldaşı, yüksək savadlı həkim-pedaqoq və esl ziyali insan olduğunu qeyd etdi.

 Cavid Əkbərov,
"İki sahil"

YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Dünən YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seki konfransı keçirilib. Tədbir iştirakçırları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önungü qızılqılıq dəstələri düzüblər.



Sonra Heydər Əliyev Mərkəzində davam edən tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, partininin Qusar rayon təşkilatının sadri David İbrahimxəlilov bildirib ki, ölkəmizdə dövlət gəncləri siyasetinin formalşdırılması müasir müstəqil Azərbaycan dövləti və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Azə-

deyir. Öğrenim ait işlərini bəlli etdi. Azərbaycanın gencinlərinin dəqiq və qayğınlı davamlılığının nəticəsindədir ki, həzirdə oralar iştirmi heyatın bütün sferalarında feal iştirak edir, cəmiyyətin avangardı qüvvəsinə cəlb olub. Azərbaycan

genclerinin kecmisi ittifaqin nüfuzlu ali maktublari tehsil almaiga gonderilmesi təbi ki, ulu önder Heydar Əliyevin Azərbaycanı gelecekte müstəqil ölkə ki-



dıqqaṭ və qayğıdan geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin yaradıcılığı olduğu və bu gün olke Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, sıraların gündən-güne keçimiyet ve keyfiyyət bacarımindan zənginləşdirən Yeni Azərbaycan Partiyasında gencələr fealiyyətlərini daha da genişləndirmələr üçün lazımi şərait yaradılıb.

YAP Siyasi Şurasının üzü, "iki sahil" qızılızının baş redaktöru Vüqar Rəhimzadə Azərbaycan Gençləri Gününe hər olunmuş respublika toplantılarında Prezident İlham Əliyevin söylediyi "Bunun Azərbaycan gençləri müstəqillik dövründə yaşayırlar. Buna, böyük xoşbaxlılıdır. Bugün her bir vətənşərvər azərbaycanlı haqları olaraq fəxli edin ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərəkətlərini inkişafında gələcərimizin çox böyük rölu vardır. Gençlər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirler, ölkəmizi ümumi inkişafına böyük töhfə verirlər" fikirlərinə öncəkərək bildirib ki, bu gün gələcərimiz bütün sahələrdə fəaliq nü-

mayaş etdirir, yeni-yeni hedeflere doğru inamla addımlayan Azərbaycanın daha da qüdratlenmesine, çıxışmasına öz töhfelerini verirler. Gençler ölkənin içtimai-siyasi heyatında feal rol oynayan Yeni Azərbaycan baxılıb. Nahid Hacıyev YAP Quşar rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. YAP Quşar rayon təşkilatı Gənclər Birliyi Şurasının tərkibi müyyənələşib. YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndərlər seçilib.

Konfransda YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə partiyasının üzvlük vəsiqələri, fəal gənclərə Fəxri fərman təqdim olunub.

 Nüsrət Məmmədov,
“iki sahil”

Mətbuat Şurasına yeni üzvlər qəbul edilib



Ötən gün Azərbaycanın Mətbuat Şurasının idarə Heyətinin icası keçirilib. Toplananı açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gün-dəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyulaq qəbul edilib.

İclasda ilk olaraq Şuranın 2019-cu ilin yanvar-mart ayları arzında gördüyü işlərlə bağlı məlumat dinlənilib. Bildirlidik ki, Azərbaycan Mətbuat Şurasına hesabat müddətində 214 müraciət daxil olub. Onlardan 138-i media organlarından şikayətdir.

Sıqayıtların 124-ne Şuranın Katılımında baxılıb. 98 sıqayıt katılımkədə həllini təpib, diger 26 sıqayıt isə baxılmaq üçün Sıqayıtlar üzrə Komissiyaya təqdim olunub. Həmin sıqayıtların əsasında qərarlar çıxarılb. 1 qəzətin adının yeniden Şuranın "qara sıyahı"sına elave olunması barədə rəye gelinib və bununla bağlı materialları "Reket jurnalistikaya" ya qarşı mübarizə Komissiyasına yönənləndirilib. Hesabat müddətində 10 media vəsitiesinə xəberdarlıqlı edilib ("Press.info", "Emtv.az", "Open.az", "İstixaber.info" v.s.), 15-ne isə müvafiq tövsiyələr verilib. 14 sıqayıt hazırda araşdırma mərhəlesindədir. Hesabat qənaətbəxş qıymətləndirilib.

İclasda KIV-lərin Bakıda yayılmış vəziyyəti ilə bağlı Mətbuat Şurasının keçirdiyi monitoringin nticələri müzakirə edilib. Monitoringin konkret məqsədi Bakı şəhərində, həmçinin şəhəratrəf kəndlərə və qəsəbələrdə qəzet satışı vəziyyətini, bu sahənin problemlərini və onların nadən qaynaqlandığını öyrənmək, qəzet satışı üçün nəzərdə tutılmış köşklərin fealiyyətini araşdırmaq, ölkəde qəzet satışının yaxşılaşdırılmasına məqsədilə təkiflər paketi hazırlanıb.

Monitoring zamanı müvəyyən-lesdirilib ki, Bakı şəhərində və etraf kənd-qəsəbələrdə 250 kőşk (176-sı Bakının özündə olmadı) fealiyyətdədir. Onlarda qəzet satışı istenilen seviyədə təkif olunmur. Köşklər məhsulla temmən edilsələr de, bir çox səticilər qəzetləri vitrine düzənmür, oxucu tələbatını qarşılarmış, qəzetləri bağlama skənləndə kənar yerde saxlayırlar.

Səticilərin işlərinə sehənlər yanaşmalarının da sebəbləri var. Köşklərə qoyulan icarə haqqı həddən artıq çoxdur. Neticədə

icarədarlar icarə haqqını çıxarmadı və qazanı görmürək üçün qəzet satışından daha çox diger mehsulların, o cümlədən siqaret, alkohollü, energetik içkiler və s. satırlar. Vəziyyətə görə məsuliyəti isə Bakı Şəhər icra Hakimiyəti daşıyır. İH "Köskpress"lərin qəzet satışı üçün nəzərdə tutuldugu barədə icarədarları müntəzəm məlumatlaşdırma və qaydalara emal etməyələr üçün cəza metodları hazırlamalıdır.

Köşk başına verilən qəzətlərin sayı məsələsi de önemlidir. "Öks-səda" firması redaksiyalara bağlı mövafiqətənəsən hər köşkə satılıb-satılmamasından asılı olmayaraq 1 nüsxə qəzəti pulsuz çatdırıb. Əlavə nüsxələrin satılmayıacağı təqdirdə isə daşınma xərci nəzərdə tutulur. Elə redaksiyalar var ki, qəzətlərin satışının zəif olduğunu halda hər köşkədə bir neçə nüsxə qəzəti olmasına tələb edir. Firma bu-nu ömüyər yuxarı sayır. Belə hallar da olur ki, qəzet satışının zeifliyi əsas götürülərək bəzi köşklərə müvəyyən qəzətlər, ümumiyyətə, çatdırılır.

"Öks-səda"dan başqa firmaların fealiyyətində de çatışmazlıqlar var. Ən böyük problem Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fealiyyət göstəren Poçt Daşımaya Mərkəzinin (PDM) rayonlara qəzet daşınması ilə bağlıdır. PDM müvəyyən haqq qarşılığında qəzətlərin və firmaların abunelerini Azərbaycanın rayonlarına çatdırılmasını üzərinə öhdəlik kim görtürse de, məlum olmayan sebəblərdən qəzətlər üvanına vaxtında çatdırılır, bəzən, ümumiyyətə, çatdırılır. Bu, abunəcildə, redaksiyalarda narahatlıq doğurur. Onlar ziyanə düşürlər. Belə hallar da olur ki, səticilər qəzətləri oxuculara satır, müvəyyən məbləğ qarşılığında oxumalarına və geri qaytar-malarına şərait yaradır.

Monitoring gruppı mövcud durumdan çıxmək üçün müvəyyən təkiflər də irəli sür. Həmin təkiflər sırasında qəzet yayımı işinin tam müştəqil olması üçün tədbirlərin heynətlenmesini, bu xüsusda Bakı Şəhər icra Hakimiyətinin və digər dövlət qurumlarının prosesdə hər hansı şəkilədə iştirakının aradan qaldırılmasını, müştəqil yayım firmalarına şəraitin yaradılmasını, Bakı bulvarında, parklarda, şəhərin mərkəzi küçələrində, bazarlarda və s. yerlərdə səyyar satışın (elde yarınım) bərpasını, iki market şəbəkələrində qəzet satışının

teşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Beynəlxalq Aeroportunda, Bakı Beynəlxalq Avtovążalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiyamətləri və real imkanları uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışın işçiləri üçün telimlərin təşkili, öhdəlinin müvəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağlaşıqları müvafiqətlərin vahid formasının hazırlanmasını və müvafiqətlərin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydalara və geyimlər müvəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müvəyyən olunmuş elvərəli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların saat-bi vergiya celb edilmə istiqamətində işlərin aparılmasının zəruriyyətinin vurğulanmasını göstərmək mənşətdən. Təkiflər eyni zamanda Bakı Metropoliteninin stansiyalarında qəzet satışının bərpası üçün tədbirlərin görülməsi, Bakı Metropoliteninin stansiyalarının çıxışlarında qəzet köşklərinin sayının artırılması da daxildir. İclasda bu kimi məsələlər etrafında müzakirə aparılıb və irəli sürülmüş təkiflərin ölkə rəhbərliyinə təqdimmasına dair müvafiq tapşırıqlar verilib.

MŞ idarə Heyətinin icasında Suraya yeni üzvlərin qəbulu da həyata keçirilib. Müzikalrlərdən sonra "Azedu.az", "Yenixebər.org", "Baku News" (baku.news), "42-ci paralel.az", "Sozcu.info", "Denizxeber.az" xəber portalları, "Region mediası" qəzeti, "Ustdə" dergisi, "Ləqəb", "Düyməci", "Elmi iş" jurnalları, "ONN media" (onn.az) və "Elit" informasiya agentlikləri Şuraya üzrə qəbul edilibler.

İclasda Sıqayıtlar üzrə Komissiyanın qəbul etdiyi rəylər əsasında qərarlar da qəbul edilib. Bu axımdan "Təzadalar" qəzətinin adının Şuranın "qara sıyahı"sına qaytarılması, "Aztədərəyaz" saytının adının isə həmin siyahıya daxil edilməsi qərara alınıb. Komissiyanın digər rəyləri üzrə ümumiyyətə 18 media orqanının "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın müxtəlif prinsiplərini pozmasına dair eyni səyyar qərər qəbul edilib.

Zəmin Məmmədov,
"iki sahil"

Siyavuş Novruzov: Çinlə əlaqələr getdikcə daha da dərinleşməkdədir

"Ümumiyyətə, Çin Xalq Respublikasının son qurultayından sonra qəbul etdiyi "Bir kamər, bir yol" siyaseti Azərbaycanda da dəstəklənir". Bunu SIA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

YAP icra katibinin müaviniin sözlərinə görə, bu gün Azərbaycanla Çin arasında çox geniş əlaqələr mövcuddur: "İki ölkə arasında iqtisadi, siyasi, nəqliyyat sahəsində əlaqələr vardır və digər münasibətlər mövcuddur. Tebii ki, bu əlaqələr getdikcə dərinleşməkdədir. Neticədə Azərbaycan-Çin münasibətləri en yüksələn nöqtədədir. Hesab edirəm ki, canab Prezidentin Çinə sefəri və bundan öncə də defələrlə hökumət nümayəndələrinin sefərləri olub. İqtisadi layihələrin həyata keçirilməsində birgə eməkdaşlıq çox vacibdir. Çinin sonuncu qurultayın ardından sonra Çin tərəfi ilk dəfə olaraq qurultayın neticələrinə uyğun olaraq məhz Azərbaycanda layihələr həyata keçirməyə qərar verdi. Bu, bir daha Çin-Azərbaycan yaxınlığına sübutdur".



Mübariz Qurbanlı Ağcabədidi qəbul keçirib



Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra Hakimiyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürən.

AZERTAC-ın bölgə müxbiri xəber verir ki, aprelin 24-de Dini Qurumlarda İş üzrə Dövlət Komitesinin sədri Mübariz Qurbanlı Ağcabədi de bu rayondan, həmçinin Ağdam, Tərtər və Laçından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Dövlət Komitesinin sədri Mübariz Qurbanlı və Ağcabədi Rayon icra Hakimiyətinin başçısı Şahin Məmmədovlu öndər Heydər Əliyevin abidəsi önnə gül destələri düzərkə, xatirəsinə ehtiramla anılar.

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilən qəbulda vətəndaşlar əsasən dini icmaların fealiyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirme ilə əlaqədar icmaların vəsaitlərinin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlər bağlı müraciət edilər.

Vətəndaşlar Dövlət Komitesinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün koncret tapşırıqlar verilib.

Qəbulda gələn vətəndaşlar yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələr bu cür qəbuluların təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Yol polisi sürücü və piyadalara müraciət edib

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bilindirilir ki, yarışların baş tutacağı kückə və prospektlərə kəsişən digər yollarda avtomobilərin hərəkətinə məhdudluq yoxluqlaqla istiqamət dəyişdirilir. Bəzi yollarda hərəkət ikitərifli təşkil olunub.

Alternativ kückələrdə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almaq, sürük və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmek üçün Bakı Şəhər İdarəsi Dövlət Yol Polisi idarəsinin eməkdaşları gücləndirilmiş iş rejimində xidmətləri davam etdirilir. Bunun nəticəsidir ki, şəhərin mərkəzi kückələrində ekşə saatlarda hərəkətin sıxlığı müşahidə edilmiş, piyadaların maneəsiz yolu keçməsi yol polisləri tərəfindən təmin olunur.

Sutkən pik saatlarında isə nəqliyyat vasitələrinin sıxlığının qarşısını almadı, piyadaların təhlükəsizliyi təmin etmek üçün kückə və prospektlərdə yol patrul xidməti eməkdaşlarının sayı artırılıb. Sürük və piyadalarдан hərəkətde olan zəman onların təhlükəsizliyini təmin etmek məqsədilə yol patrul xidməti eməkdaşlarının göstərişi və tövsiyələrinə riayət etmələri xahiş olunur.

Bakı Şəhər İcra Hakimiyyəti korrupsiyaya qarşı



Bakı Şəhər İcra Hakimiyətyindən aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə iş forma və metodlarına, eleçə də negativ hallar və korrupsiyaya ilə mübarizə məsələlərinə həsr olmuşun geniş müşavirə keçirilmişdir.

Müşavirəde Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxeli ıslahatların bir çox neqativ həlların qarşısını aldırmı, buna sahələrdə şəffaflığın temİN olunduğunu bildirmiştir. O, Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoymuş olduğu tələblərə toxunaraq bildirmiştir ki, her bir rəhbər işçi öz fealiyyətində şəffaflıqla çalışımlı, her hansı korrupsiy়ə həllarına pozuntulaşma rəyi verməməlidir, dövlət büdcəsindən səmərəli, düzgün istifadə etməli, en vacib işa bütün işlərini "temiz əllerle" görməlidir.

İl, en vacıf ise bütün işlerin temelini emileceğini görmüştür. İcra Hakkıymenin başçısı hâle de bazı negatif halların mövcud olduğunu qeyd etmiş, belə hallara qarşı ciddi mübarizə aparılacağına ve aşkarlanan faktları barədə hüquq müdafiə orqanlarına müraciət ediləcəyini bildirmiştir.

Strukturna daxil olan xidmətlərin işlərindən danışan Eldar Əzizov bildirmişdir ki, ölkə başçısının Bakı şəhərinin lift təsərrüfatının yenilənməsi ilə bağlı müvafiq Serancammin icrası məqsədi ilə Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanmasına hazırlıq gedir. Eldar Əzizov liftlərin qiyumi haqqında ictimaiyyətə konkret məlumat veriləsinin vacibliyini vurğulmuş və şəffaflığın teminatı üçün gelecekdə bütün müqavilələrin və alınan mələrlərin qiyəlmərin ictimaiyyətə açıqlanacaq formada bildirilmişdir. Məktəbə-qədər təhsil müləssislerinə usaq qəbulunda yol verən beş negativ hallara toxunan icra başçısı bu ilin sonuna kimi bağçalarda elektron qəbul formasına keçidən sonra bu sahədə də şəffaflığın temin ediləcəyinə emin olduğunu bildirmişdir.

Eldar Əlizov paytaxtdakı aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri barədə məlumat verərək paytaxtdakı mehəllələrin təmir-abadlaşdırılması işlərində çox feal olduları və böyük işlər görkəmləri üçün Heydər Əliyev Fondundan vitse-prezidenti Leyla Əliyevəyə və onun rəhbəri olduğu IDEA təşkilatına öz minnətadərlərini bildirmişdir.

İcra başçısı yaxın gələcəkdə şəhərdə aparılacaq işlər və şəhər təsərrüfatındakı islahatlar barədə də geniş məlumat vermişdir.

İnsanlığın zirvesi



Dünen YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ile görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasına 99 ilinmeye həsr olunan tədbir keçirildi. YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin "Özünə həkimlik, təbiblik pəşəsinə həsr edən insanların xoşbəxtlərlər. Çünkü cəmiyyətin onlara həmşə ehtiyacı var" fikirlerini öncəkerek, bildirdi ki, Zərifə xanım Əliyeva bütün xəstələri üçün sadəcə ağıxlatalı şəfəflər ya da sahibi yeri, dünya işiçindən məhrum olanları üçün ümidi yeri, həyat qaynağı idi. Zərifə xanım Əliyevanın fəaliyyətində bu prinsip əsas olub ki, əsl həkim xəstənin ezbəllarını öz ezbəlləri, sağlam şəkilde evinə qayıdan insanın tebəssümünən onun yüksək müraciəfatı olmuşdur.

7 sayılı şəhər poliklinikasının tövab müdürü Sabina Həsənova və 8 sayılı uşaq poliklinikasının baş hekimi Zöhrə Mehdiyeva, Zərifə xanım Əliyevanın həyat ve fealiyyətindən geniş bəhs edərək bildirdilər ki, o, bənzərsiz insan, səmimi, məhrəzli rəfiq, sədəqətli həyat yoldası, cəfəkəsən nümunəcinsini yaradıb. "Umid sonda ölü" fəlsəfəsinin hikməti, coxılık tecrübəsi ilə dəfələrlə sınnadıq keçirən Zərifə xanım Əliyeva yüzlərlə insana, nur bəxş edərək onlara həyatın şirinliyini da-ha dərindən duymalarına, həyata da saxaş bağlanmalarına öx-təhfisini verib. Mehz bu kimi keyfiyyətləri ona insanların derin sevgisini qazandırmış, həyati xalqa xidmətin parlaq nüüməsi kimi dəyərləndirili.

Tədbirdə o da vurğulanıb ki, böyük şəxsiyyətlərin fealyethylər də eməlləri kimi şirkətlər olduğundan orlu haqqında danışmaq, münasibat bildirmek de asan deyil. Nече deyerlər, elçatmaz zirvinin ucalığı barədə söz söylemək üçün en azindan bu mesafənin yarısını qət etməli-sən. Zərifə xanım Əliyeva hayatda az ömür sürsə de qisa vaxtda belə xeyrişkən eməlli ilə insanslıq elçatmaz zirvəsinə ucası.

Sonda Zəkərə Liseyinin şagirdləri Heydər Əliyev Fonduun vitse-prezidenti Leyla Əliyevanın ana haqqında şeirini, Sevil Əliyevanın "Ana" mahnısını ifa etdilər.

 Yeganə Əliyeva,
“*iki sahil*”

Əli Kərimlidən “ayı” xidməti

Və ya satqılığı hayatı fəlsəfəsinə çevirmiş AXCP sədrinin Formula 1 təşiri



BƏHRUZ QULİYEV,
"Səs" qəzetiinin bas redaktoru

məsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Ölbüttə ki, ölkə ictimaiyyətinin da diqqətini cəlb edən bu yaşlı Azərbaycan avtomobilşövərlərinin çoxdanckı arzularını reallaşdırması olur. Çünki uzuq illərdir yalnız televiziyanın izleyəbildiyimiz Formula 1 süret məşinlərinin artıq paytaxtımızda canlı şəkildə görə bilirik. Bu işə özüyündə Azərbaycanımızın inkişafı, ölkəmizin dünyasının əhəmiyyəti hissəsinin çevrilməsinin nümayiş etdirir və sözügedən faktor haqqında insanları qurur menbəyinə çevirilir. Mehz yalnız Cənubi Qafqazın deyil, Avropanın toleranqliq, sülh və inkişaf mərkəzləriindən birinci tanınan Azərbaycan. Formula 1 ilə uğur estafetini növbəti defe layiqində davam etdirəcək.

Lakin təessüflər olsun ki, Azərbaycanımızın uğurları, naiyyətləri anti-Azərbaycan dairələndirdiyindən, daxiləkdi "5-ci kolon"un nümayəndələrini dəciddi şəkildə narahat edir. Azərbaycana qarşı aparılan çirkin kampaniyada bütün siyasi karəyəsi boyunca uğursuzluqlara düşür olan radikal müxalifet nümayəndəleri xüsusi "cañefşanlıq" göstərir. Fəaliyyətini bütünlüklə Azərbaycan və dövlətinin maraqlarına qarşı mövqə tutmağı kökləmiş dağıdıclar "Eurovision-2012" mahnının yarışmasına, I Avropa Oyunlarına, IV İsləm Həmreyliyi Oyunlarına qarşı aparılan antitəhlükənin arxasında durulan idilər. Məhz başda Əli Kərimli olmaqla radikal müxalifet bu gün de öz ampiyuanlarından hədəfə issə Formülə 1 varisliyi alınp.

Bunulunda, onlar her zamanı olduğu kimi öz simasını bir dahakişâ etmiş olur ve maddi maraq-ı ların esirine çevrildiğini tesdiqlileyir. Anti-Azerbaycan dairelerin maddi desteyi ile bu kampaniyayı aparan Əli Kerimli dərk edir ki, Azerbaycan xalqı hez zamanın dövlətinin maraqlarını satmaz. Çünkü onun yalan ve böhtanlarıanca xarici qərəzi dairelerin işına yarayır. Bütün bunlar dədagiçilərin emrinpərest dairelerin emirlərini yerine yetirmekle yanaşı, özünün xalq və dövlət maraqlarına qarşı mövqeyi tutduğunu və her zaman maddiyyat qarsılığında satılmığa hazırlığı olduğunu təsdiq edir.

Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vuranlardan biri kimi AXCP sədri Əli Kərimli an-

timilli proseslərdə daha çox aktivlik nümayiş etdirir. Azərbaycanı güclü dövlət kimi görəmək istəmeyən xarici qüvvələr də Əli Kerimli'dən "idmətlerində" istifadə edir. Bu iş heç de təsdiq etməyidir. Çünkü bəzi gəncərlər yetişdirib, ermənilərlə masa axrasına eyleşdirdi Əli Kerimlinin maddi məsələlər üzündə istenilən razılışmaya gedəcəyi hər kəsa belliidir. O, Şəxsi manəfeyi nəmənincə gəndəri öyrətmək istəyir ki, küçələrə çıxıb daşıntıları, xalqın əmlakına ziyan vursunlar, gedib ermənilərdən pul alsınlar. Özü ayri-ayrı dövlətlərdən pul alıb neca Azərbaycanın əleyhinə işleyirse, gəncərlər də buna öyrəmək isteyir.

Cox maraqıldır ki, nə Əli Kərimli, nə de başqaları Xocalı soyqırımı haqqında bir kəlmə dənmişdir, amma ölkəmizdə keçirilecek bəyñəlxalq tədbirlərin qarşısında almışdan ötrü xarici dövlətlərdən üsul və vasitələr axtarır. Əlbettə ki, anlamalıdırlar ki, onları adı xalqımıza düşmən kəsilməsi ermənilərin adı ilə eyni sırada çəkilməlidir. Hətta bir sıra ekspertlər düşünürler ki, bu gün onlar Azərbaycan ermənlərindən daha çox ziyan vururlar. Mehəz bu müxalifətlərin vasitəsilə bəzi dövlətlər Azərbaycan xalqının maraqlarına ziyan vurmağı çalışırlar.

Bütün işi-gücü şer, böhtan, yalan yaymaq, dezinformasiyalarla insanları çasdırmak, yalın hukmîiyətə qarşı təribat törətmək, cəmiyyəti qarışdırmaq olan Əli Kerimli Azərbaycan düşündürdüseydi, alesini ölkədən kənardə saxlamadı, oğlu Türkel Kerimlini hərbi xidmətdən yayınındırb ABŞ-a qaçırmadı. Əli Kerimli xeyanetkar olduğundan bir dəfə de olsun Qarabağı işgal edən ermənilərdən, onları müdafiə edənlərdən bəhs etmir, anti-Azərbaycan qüvvələrə qarşı çıxmır, erməni fondlarından gələn pulsaldan imtina etmir. Cox maraqlıdır ki, Əli Kerimli bu günde qəder xalqımızın və dövlətimizin uğurlarından, nailiyyətlərindən kıl maşın belə olsun da nişməyi, yazmayıb. Görünür, Əli Kerimli özünü azərbaycanlı, bu torpaqları övladı hesab etmir.

Görünür olsalar ki, dadicisi müxalifet ve onların nezaretinde olan sosial şebeke şehiplerin yalnız Azərbaycan dövlətinin ve yalnızın milli maraqlarına zərər vurur. Onlar məqsədi şəkilde Azərbaycanın bəyin xalqı seviyyədə imicinə zərba vurmaq ve beləlikle de, sifarişlərini yerinə yetirdikləri xarici dərəclərin ved etdiyi hansısa "hediyyin" adət etmək isteyirlər. Bir sıra ölkələrdəki terror hadisələri və digər kriminogen halları Azərbaycana transformasiya olunmasını istəyən radikal müxalifet hakimiyəti de şəntaj etməkdən çekinmir.

Amma bir faktı unudurlar ki, hər bir xarici dövlət, beynəlxalq təşkilat Azərbaycan öz istədiyi kimin görmək istəyirse, ancaq Azərbaycan dövləti onların məraqq və istəyinə uyğun dövlət ol a bilməz. Azərbaycan dövlətinin təməlində Azərbaycan xalqının məraqları, mənafəyi dayanır.

“Müasir çağırışlar: dini durum və vəzifələr”

AĞCABƏDİDƏ BU MÖVZUDA
REGIONAL KONFRANS İŞƏ BAŞLAYIB



Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatlığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.

Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsləmənləri idarəsinin selahiyətli nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ixtimaiyyət fealları, həmcinin dini icma sədrləri, din xadimləri və ilahiyatçılar iştirak ediblər.

AZƏRTAC-in bölgə müxbiri xəber verir ki, regional konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Memmedov çıxış edərək, ölkəmizdə həyata keçirilən nümunəvi dövlət-dən siyasetindən, milli-mənəvi dəyerlərin, toleransi mühitinin gorunub saxlanılmasından söz açıb. Bildirik ki, respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da dini etiqad azadlığının temin edilməsi, milli-mənəvi dəyerlərin təbliği istiqamətində xeyli iş görürlüb, rayonda dini durum stabildir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında dövlət-dən münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyerlərin təhlili, tolerant və multikültü-



ral prinsiplərimizin teşviqi, dini maariflik işinin aparılması və dini radikalizm mübarizə sahəsində aparılan işlər barədə danışır.

Müasir dünya üçün en ciddi təhdidlərdən birinin terror və ekstremitizm olduğunu bildirən Komite sədri dünən bir çox olkelerindən amilindən istifadən, vətəndaş mühəharələrinə, terror hadisələrinə, eyni dincə etiqad edən insanlar arasında qarşıılıqlı nifrətə getirib çıxardığını deyib. Diqqətənətər ki, hazırda dönlər və sivilizasiyalar arasında toqquşmalar XX əsrə soyuq mühəharə illərində ideoloji toqquşmaları evezəd ediblər.

Bildiricik, ki, heç bir din radikallığı çağırış edə bilməz. Həm İslami, həm de Xristianlığın və Yəhudiyinin müqəddəs kitablarında insanları birləşdirən, sülhə, emin-amanlıq çağırılır. Amma bu gün dünyada dini adın adına terrorlar töredi, qarsıtlımlar yaradılıb. İnsanların dini adı ilə bir-biri tərəfindən, terrorlar törətməsi cəhətin nticəsidir.

Azərbaycanda dənizlərindən nüfuzlu münasibətlərindən söz açan Mübariz Qurbanlı bu modelin dünyası rəqəbət qarşılığını deyib. “Azərbaycanda heç vaxt dini etnik müxtəlifliklər görə ayrı-seçkilik olmayıb. Bütün dönlərlər nümayəndələri bir yerde məhrəban şəkildə yaşayır, sərbəst şəkildə öz inanclarını yerinə yətirirlər. Eyni zamanda, İslam dini da-

xılındə de məzheb ayrı-seçkililiyinə əleyhinayık. Dini siyasişədirmek, dinden sən-istifadə etmək istəyənlər, məzheb ayrı-seçkililiyi salanlara aramızda yer olmamalıdır”, - deyə M.Qurbanlı vurğuluyub.

Dini maariflərdənmin vacibliyindən danışan Komite sədri deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyat İnstitutu yaradılıb. Burada yüksəkxitəsli, azərbaycanlı ideyəsinin daşıyıcısı olan, İslami dəyərləri, cümləndən dilerin mürkəm bilən kadrular yetişəcək və gələcəkdən sahəsində çalışacaq. M.Qurbanlı diqqətənətər ki, gencələrimizin maarifləndirməsi, məlumatlandırılmasına məqsədile yenidən tədris iləndiləri məktəblərde “Multikulturalizm giriş” adlı fənn tədris olunacaq. O, eləcə də orta ümumtəhsil məktəblərində “Heyat bilgisi” tənnəsinin programının genişləndiriləsimi, İslam dini ilə bərabər digər dönlər haqqında da məlumatların verilmesinin əhəmiyyətine toxunub.

Sonra çıxış edən Qafqaz Müsləmənləri idarəsinin selahiyətli nümayəndəsi Hacı Ramazan Hüseynov regionlarda keçirilən bu cür konfranslarda inşaatının yüksək qiymətləndirib.

Konfrans işini aprelin 25-də “Dini radikalizm mübarizə və maarifləndirmə” mövzusunda panelə davam etdirəcək.

Mario Izola:

Bakı şəhər halqası Formula 1 təqvimindəki digər şəhər treklərindən çox fərqlənir

“Pirelli” şirkətinin rəsmi veb-səhifəsində Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ilə bağlı teker seçimləri dair məqale yerləşdirilib.

AZƏRTAC xəber verir ki, Bakı şəhər halqasının özüne-xüsusi xüsusiyyətləri, küleklə və dəyişən hava şəraiti, həmcinin trekətənətindəki tikiilər hava axınına ve trek səthinin istiliyinə təsiri komandalarla düzgün teker strategiyasının qurulmasına çətinlik tərəfdər.

Məqalədə qeyd olunub ki, Bakı şəhər halqası en uzun və sürətli şəhər trekidir. Yüksək sürət, keşkin döngələr və ensiz hissələr və tredə qəzalab qacımazdır. Neticədə təhlükəsizlik maşını tredə daxil olur. Diger tərəfdən, Formula 1 trekləri içinde en uzun sürətlenmə düzülüyü buradadır və bu düzlik tekerlərin istiliyinə aşağı salır. Bundan başqa, şəhər tredə olduğunu görə bura da səth hamardır və bu da öz növbəsində, tekerlərin asfalta möhkəm iləşməsinə mane olur.

Vazidə bildirilir: “Bakı, həm de “Küleklər şəhəri” kimi tanınır və küleklə bolidlərin aerodinamikasına böyük təsir göstərir. Trekin etrafında çoxmərtəbeli binaların olması tredə müxtəlif istiqamətlərdən güclü hava axınının daxil olmasına səbəb olur. Başqa tərəfdən, yarış 16:10-də başlayır və tredə səthində temperatur təzliklə aşağı düşə bilir. Ümumiyyətə in迪yedət Bakı keçirilmiş Qran-Prisi yarışları həm çox isti, həm də sarın hava şəraiti ndə baş tutub. Qeyd olunan bu təkerlərə Bakı üçün sabit strategiyanın qurulmasını mümkünüsüz edir.”

Bunun nəzərə alan “Pirelli” şirkəti Cində baş tutmuş sonuncu yarışda olduğu kimi, Bakı yarışında da komandalarla oxşar teker seçimlərini təklif edir - sərt, orta və yumşaq. Komandalar artıq öz seçimlərini ediblər. İlk üçlüdə olan komandalarlardan “Red Bull” yumşaq təkerlərə daxo çox üstünlik verib. “Mercedes” və “Ferrari” komandaları isə bu təker növünə öz seçimlərindən az yer veriblər.

Şirkətin Formula 1 üzrə yarı meneceri Mario Izola Azərbaycan Qran-Prisi üçün düzgün təker seçimi etməkədə çətinlik əldəydi. Qeyd olunur ki, təkərlərin düzgün istiqamətdə işləməsini təmin edən oklärınlıksızlaşdırmaq. İki kilometrlik sürətlenmə düzülüyü və müxtəlif texniki xüsusiyyətlərə görə tələb olunur. Bakı tredəndən təz-tez təhlükəsizlik maşınıını görürük. Bu, bezi komandaların işinə mane olsa da, bezi ləzimlərin strategiyasına xidmet edir.

Yarış üçün seçdiyimiz təker növü Bakının müxtəlif tələblərənə tam uyğun olmalıdır. Bununla belə, Azərbaycan Qran-Prisi düzgün təker seçimi etmək baxımdan təqvimin en çətin yarışlarından biridir. Qeyd olunur ki, bütün təkerlər üçün xarakter xüsusiyyətindən ibarətdir. Lakin Bakı tredə uzunluğu və yüksək sürət yuqarı imkanı baxımdan Formula 1 təqvimindəki digər şəhər treklərindən çox fərqlənir.

ön gün Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon teşkilatı Gənclərin Vəsəfat-şəkki konfransı keçirilib. Konfrans iştirakçıları avvalca YAP-in qurucusu, ulu önder Heydər Əliyevin abidəsinə ziyan edərək öncən gül-çiçək dəstələri düzübər.

YAP Quba rayon teşkilatının sədri Yusif Abidov bildirib ki, Azərbaycan xalqının ciddi sinağrlarla üzüldüyü bir dövrədə ulu önder Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası özünün tarixi missiyasını davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin tərəqqisi naminə uğurla fealiyyət göstərir: “Mehz YAP Sədrinin yüksək rəhbərliyi barəcə ilə 2003, 2008, 2013 və 2018-ci illərdəki prezident seçkiliyəndən sonra ölkəmizdə sosial-iqtisadi sahədə davam edən tərəqqi bu gün dəha dinamik şəkil alıb. Həzirdə respublikamız böyük inkişaf yolundadır. Dövlətimizin iqtisadi qüdrəti durmadan artır, xalqın həyat seviyyəsi gündən-günə yaxşılaşır. Regionlarda sosial-iqtisadi inkişaf ilə bağlı I, II və III Dövlət proqramlarının icrası ilə bağlı görülmüş işlər neticesində çoxlu sayda müəssisələr tikilib, yeni iş yerlə-

YAP QUBA RAYON TƏŞKİLATI GƏNCLƏR BİRLİYİNƏ YENİ SƏDR SEÇİLİB



ri açılıb, maaşlar, pensiya və müavinətlər ardıcıl olaraq defələr artırılıb, vətəndaşların rıfah hali durmadan yüksəlib. Bu inkişaf hər bir vətəndaş yaşadığını erazidə, öz şəxsi həyatınadı, ailəsində, təhsil aldığı məktəbdə, emek kollektivindən gürur və hiss edir”.

Sonra YAP Quba rayon teşkilatı Gənclərin Vəsəfat-şəkki konfransı keçirilib. Hərbi Bayramı hesabat məruzəsi ilə çi-

xiş edərək öten müddətdə görünlər işlər barədə məlumat verib. Sonra hesabat məruzəsi etrafında çıxışlar olub.

Cıxışlardan sonra Əhməd Bəkirli YAP Quba rayon teşkilatı Gənclərin Vəsəfat-şəkki konfransı keçirilib. Hərbi Bayramı yeni sədri, 21 nəfərdən ibarət Şura, həmcinin partiyanın Gənclərin növbəti konfransına nümayəndələr seçilib.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyinin yaradılmasının tarixi zərərət olduğunu bildirərək o zamankı siyasi veziyətə diqqət yönəldib. Qeyd edib ki, müstəqilliyimiz ilə illərdən xalqımızın düşdüyü çox ağır veziyət hər keşin yaddaşındadır: “Bu, son derecə çətin veziyətde dövlətlimizi və xalqımızı xilas edə bileyəcək böyük siyasi liderə ehtiyat var idi. Yaranmış veziyətde müstəqilliyimizi və dövlətlimizi yalnız Heydər Əliyev kimidi dəbir şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən ulu önder Heydər Əliyev xalqının səsində ses verdi və yəni bir siyasi partiyanın isə Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verdi. Bir partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekidi səsi ilə həkimiyət ilə sammenşadır. Qeyd olunur ki, əsasını ulu önder Heydər Əliyevin qoyduğu dövlət gəncləri siyaseti bu gün Prezident İlham Əliyev tərəfindən yürürlərətildir.

Konfransda bir qrup fəal gənə Fəxri fərman və qiyaməti hədiyyələr təqdim edilib. Sonda YAP sərlarına yeni qəbul olmuşdur bir qrup gənə partiyanın üzvlük vesiqəsi təqdim edilib.

**Cavid Əkbərov,
“İki sahil”**

Azərbaycanın cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf edir, yeni-yeni uğurlara imza atır”.

Quba Rayon İcra Hakimiyyəti başçısının müvəvəti Seidə Abasova, Milli Məclisin deputatı Azər Bədəmov, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclərin Vəsəfat-şəkki konfransı keçirilib. Sədr Seymur Orucov ölkəmizdə uğurla yürüdüldən dövlət gəncləri siyaseti, gənclərin inkişafı ilə bağlı həyata keçirilən layihələr. Dövlət proqramları barədə səhəbət açıclar. Qeyd olunur ki, əsasını ulu önder Heydər Əliyevin qoyduğu dövlət gəncləri siyaseti bu gün Prezident İlham Əliyev tərəfindən yürürlərətildir.

Konfransda bir qrup fəal gənə Fəxri fərman və qiyaməti hədiyyələr təqdim edilib. Sonda YAP sərlarına yeni qəbul olmuşdur bir qrup gənə partiyanın üzvlük vesiqəsi təqdim edilib.



Avropadaki mühacir sürüsü erməni lobbisinin quluna çevrilib

Elçin Zaman

Heytadə bir psixoloji hal mövcuddur: uğurlar yalnız o adamları sevindirir bilir ki, orada onların da payları var. Öksinə uğurlar rezil xisliyi adamlarda qıcıq, xainlik yaratmaqla onları yaramaz əməllərə sövq edir. Məhz bu gün xarici ölkələrdəki anti-Azərbaycan ünsürlər ölkəmizin uğurlarına ona qoşqanlıqla yanaşırlar ki, etlaq saridan kasaddırlar, milli iradaları zəiflər, xaricdən gələn maliyyə dəstəyinə görə veterenlərini, hətta ən yaxınlarını satmaqla məşğuldurlar.

Bu leyaqətsizlər (Orduxan Bəbirov, Vüdat İsgəndərli, Tural Sadiqli, Qurban Məmmədov, Məhəmməd Mirzəli) durmadan ölkəmizin eleyhine elə bir böhtən kampaniyalar qururlar ki, onların bidden olduğunu bəzen şübhə ilə yanaşırısan. Bu gedaların bir məqsədi var: Azərbaycanın iqtisadi və sosial inkişafına qara yaxnaqla erməni diasporunun elinə oynamaq. Təbii ki, onlar bu leyaqətsizlərinin müqabilində erməni lobbisi tərəfindən hərəkəli maliyyə dəstəyi deyirlər.

Hətta bu rezalet dağarcıqları o qədər harinayıblar ki, Azərbaycanın Prezidentine, onun ailəsinə də dil üzədirənlər. Ona görə ki, onlar ölkəmizi qətiyyətələrə aparan Prezident İlham Əliyevin uğurları ile barışmaq istəmir. Təbii ki, Azərbaycan Prezidentini və onun ailəsini tehçir etmək kimi rezil bərəkəti xalqımız qətiyyətələrə pisləyir və onların cavabını sert şəkildə verir.

Ancaq bütün hallarda həm erməni diasporu, həm de ondan qaynaqlanan daxili və xarici düşmənlerimiz ölkəmizi, o cümlədən dövlətimizin başçısını öz qətiyyətindən döndərə bilməzler. Digət edin: bu gün Prezident İlham Əliyev bütün siyasi fealiyyətini cəmiyyətin problemləri ilə məşğul olmuşdur. Ona görə ki, məhz iqtisadi çəhətdən inkişaf etmiş, vətəndaşının sosial problemləri həll edilən və ən nəhayət, siyasi və iqtimali sabitiyi dönməz xarakter alan bir ölkə xarici təzyiqlər, daxili dəstəklərini önləndirmək hücumlarına mətinliklə sınaq gera biler.

Dünyanın aparıcı güc mərkəzləri ilə, həmçinin qonşu dövlətlərə qarşılıqlı məraqlarla əsaslanan six əməkdaşlıq əlaqələri quran Azərbaycan indi bir sira regional layihələrin teşəbbüskarı və feal iştirakçısıdır. Azərbaycan məhz bu önəmli amillərə görə, istənilən təzyiqlər qarşısında inamla dayanır.

Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir; Azərbaycanın iqtisadi geleceyinin qarantisi olan Cənub Qaz Dəhlizi xəyaldan gerçəklilikə qovuşur. Ölkəmizi sevməyən xarici dairələrin digər narahatlılığı məhz bu məqamdadır.

Bir müdəddət dır ki, "Transparency International", "Amnesty International", OCCRUP və digər bu kimi ölkəməzi qarşı iki standartlar sergiləyən qurumları hərəkətə getirin səbəbinə də kökü bə amıldadır. İster xarici anti-Azərbaycan dairələr, isterse də daxili, "5-ci kolon" çalışır ki, Azərbaycan hər cür böhtənla beynəlxalq qıraq obyektiyinə çərvilşin, iqtimalı narazılıq artırsın, ölkəde qarmaqarışq bir vəziyyət yararsın. Bundan istifadə edən məraqlı çəvərlər isə Azərbaycanda özlərinə gərəkli olan ssenariləri başlıtsınlar.

Hətta ölkəmizlə bağlı ən pis ssenari dağıcıdı müxalifətə də havə ve su kimi lazımdır! Uzunömürlü müxalifətçilik Əli Kərimlini və İsa Qəmbəri gün-bögün zəiflədər meydandan çıxməq qorxusuna altında saxlaysırlar. Odur ki, güclənən Azərbaycanın eleyhine formallaşacaq üçbucağın bir künçündə də məhz onlar dayanır.

Təbii ki, Avropada məskunlaşmış və şərəfsizliyin pik nöqtəsinə yüksəlmış orduxanlar, vüdatlılar, turallar, erməni lobbisinin himayəsinə sıyrılmış leyaqətsizlərdir. Hətta Orduxan kimi südū pozulular Xocalı soyqırımı ərefəsində ermənilər az qala mələk donunda göstərməye, onların vandalizm hərəketlərinə bəratə qazandırımaq çalışırlar.

Bu gün haqlı olaraq sual olunur: erməni xisliyi mədafiə edən dağıcıdı müxalifət hansı haqla xalqı öz yaradına görmək istəyir? Axi, onlar Azərbaycan xalqının aşağılındığı bir məqamda xalqın və dövlətin yanından olmaqdansa Avropadaki erməni-pərəst mühacirlerlə bir sırada dayanırlar. Əslində, bu, dolayıla ilə saxta erməni soyqırımı iddiasına haqq qazandırıran, Azərbaycan torpaqlarına riyakar-casına iddia edən, hətta onun 20 faizi işğaldə saxlayan Ermenistana ideoloji dəstək veren ekrem-lərin və orduxanların sırasının antimilli müxalifət-lərin hesabına genişlənməsi deməkdir.

"Saxta erməni soyqırımı"

Dünen Bakı Slavyan Universitetində (BSU) Turan Araşdırma Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə "Saxta erməni soyqırımı" mövzusunda konfrans keçirildi.

BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov illerdər mənfur ermənilərin dünyası ictiyāyyətində "erməni soyqırımı" kimi tanıtdıqları saxta tarixin gənc nəslə düzgün istiqamətdə övredildi. Həmçinin, "erməni soyqırımı" qeyd edərək bildir ki, tarix boyu qəsbar ermənilərin türk torpaqlarında məskunlaşması, türk xalqlarına qarşı töredikləri soyqırımı aktarılmışdır. Həmçinin, "erməni soyqırımı" qeyd edərək bildir ki, tarix boyu qəsbar ermənilərin türk torpaqlarında məskunlaşması, türk xalqlarına qarşı töredikləri soyqırımı aktarılmışdır.

Sonra Turan Araşdırma Mərkəzinin sədr müavini Cavid İsmayılov "Saxta erməni soyqırımı" mövzusunda cəfəng iddialarla qarşı mütüm işlərin görülməsindən, həmçinin dövlətin idmən və gənclər siyaseti, ordu quruculuğunu istiqamətində heyata keçirdiyi işlərdən danışı.

Konfransda Türkiye'nin Azərbaycandakı təhsil müşəviri Mahmud Ağırman çıxış edərək XIX əsrər Türkənin Əzərumur bölgəsində ermənilərin türklərə qarşı töredikləri soyqırımı diqqət çekərək, qətləməni erməni işğalından etrafı bəhs etdi. C.Ismayılov ermənilərin böşəriyyətə sığmayan yalarla dünya xalqları arasında türklərə qarşı mənfi fikir formalaşdırıcıdır. Həmçinin, "erməni soyqırımı" tarihin kökləndərindən danışaraq qeyd etdi ki, bu "soyqırımı" Ermənistən xəstə təfəkküründən tərəyən esaslıdır. Y.Oğuz çıxışında Birmərci Dünya məhərabəsi ərefəsində Türküyən Anadoluya vilayətində yaşayan ermənilərin məhv edilmələri ilə bağlı İralı surənlərə qondarma tarix barədə bir sıra alımların arasında danışaraq nümunələr gətirdi.

Turan Araşdırma Mərkəzinin idarə Heyətinin üzvü, tanınmış tarixçi Yunus Oğuz saxta "erməni soyqırımı" tarihinin kökləndərindən danışaraq qeyd etdi ki, bu "soyqırımı" Ermənistən xəstə təfəkküründən tərəyən esaslıdır. Y.Oğuz çıxışında Birmərci Dünya məhərabəsi ərefəsində Türküyən Anadoluya vilayətində yaşayan ermənilərin məhv edilmələri ilə bağlı İralı surənlərə qondarma tarix barədə bir sıra alımların arasında danışaraq nümunələr gətirdi.



həqiqindən cəfəng iddialara qarşı mütüm işlərin görülməsindən, həmçinin dövlətin idmən və gənclər siyaseti, ordu quruculuğunu istiqamətində heyata keçirdiyi işlərdən danışı.

Türk xalqlarının tarixinin təhsilindən danışan Yunus Əmrə Institutoğlu Bakı filialının müdürü Cihan Özdemir tarix boyu döşməne qərəb məbarəzə azminin vacibliliyindən söz açı. Türk xalqlarını öz tarixlərinə unutmamağış səsleyən C.Özdemir gelecek dövrlərin türk erası olacağını vurguladı.

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycanın İcmasının sədrı Əziz Ələkbərli XV-XVIII əsrlərdə ermənilərin Türkiye ərazisindən Cənubi Qaçqaz köçürülməsi faktından danışaraq ermənilərin hədəfisindən, erməni terrorunun tarixindən ve bugünkü erməni işğalından etrafı bəhs etdi. C.Ismayılov ermənilərin böşəriyyətə sığmayan yalarla dünya xalqları arasında türklərə qarşı mənfi fikir formalaşdırıcıdır. Həmçinin, "erməni soyqırımı" tarihin kökləndərindən danışaraq qeyd etdi ki, bu "soyqırımı" Ermənistən xəstə təfəkküründən tərəyən esaslıdır. Y.Oğuz çıxışında Birmərci Dünya məhərabəsi ərefəsində Türküyən Anadoluya vilayətində yaşayan ermənilərin məhv edilmələri ilə bağlı İralı surənlərə qondarma tarix barədə bir sıra alımların arasında danışaraq nümunələr gətirdi.

Azərbaycan Türkiye İş Adamları Birliyinin (ATIB) sədrı Camal Yangın türk xalqlarının döşməne qarşı mübarizədə iş, fikir və dil birliliyi

nin önemini qeyd etdi. O, Azərbaycanın məhərabə şəraitində yaşamasına baxma yaraq güclü bir dövlətə çevrildiyini, istər iqtisadi-siyasi baxımdan, istər de təhsil baxımdan bir çox dünya ölkələrindən irəlidlə olduğunu qeyd etdi. "Bütün sahələrdə inkişafın yolunu Vətən sevgisindən keçir" deyən Camal Yangın gəncləri döşməne qarşı informasiya mühərbiyəsində ayıq olmaqla səslədi.

Həmçinin Turan Araşdırma Mərkəzinin İdare Heyətinin üzvü, səsliqçi Əhməd Qəşəmoğlu, tarixi alım Telman Nüsrətoğlu, Əməkdar jurnalist Şəhəl Həsənov çıxışlarında qondarma "erməni soyqırımı"nın heç bir menşəti olmaması haqqında maraqlı fikirler səsləndirdilər. Qıçışçılar erməni sözü-nü tarixi kökünə nəzar salaraq özlərini erməni kimi qələme verən saxta kökənlər xalqının tarixini türklerin torpağına, mədəniyyətinə qarşı soyqırımı aktı törediklərini bildirdilər.

**Taleh Bağırov,
"iki sahil"**

"Sənaye 4.0-a doğru"



Bakı Ali Neft Məktəbinin sədr ali təhsil müəssisəsinin "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasında təhsil adlı V kurs tələbəsi Aydin Nəsirzadənin Azərbaycan Respublikasının Gənclər Fondundan 11-ci qrant məsəbəqəsində qalib geldiyi layihəsi əsasında "Sənaye 4.0-a doğru" adlı bir aylıq təlim keçirilib. Layihənin təlimləri müxtəlif şirkətlərdən dəvət olunmuş mühəndis və mütəxəssisler tərəfindən keçirilmişdir.

Layihə Fondun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Teşkilatının təşkilatının destəyi ilə heyata keçirilib.

Xatırladıq ki, "Sənaye 4.0-a doğru" adlı layihənin əsas məqsədi proseslərin avtomatlaşdırılması mühəndisliyi, idarəetmə və nəzarət ölçü cihazları mühəndisliyi, elektrik mühəndisliyi və oxşar ixtisaslarda təhsil alan gənclərə gələcək peşələrin mahiyyətini, vaciblərini və əlkəmizdəki keziyyətinə ən son sənəyin

inqilabi standartları ilə uyğunlaşması üçün lazımi motivasiyani vermek id. Layihə istirak edən gənclər Sənaye 4.0 yolunda atılan ilkin addımlar haqqında anlaysış formallaşmışdır.

Layihə iştirakçılarda təşkil olunan ilk təlimdə Elman Kərimli tərəfindən "Internet of Things" mövzusu müzakirə olunub. İkinci təlimi isə "Azərsu" ASC-dən nəzarət ölçü cihazları mütəxəssisi Pərviz Hacıyev keçib. Üçüncü təlimdə tələbələr BP şirkətinin mü-

həndisi Elşən Mikayılovun "Funksiyalı təhlükəsizlik" təlimində iştirak ediblər. Sonuncu gün isə layihə rəhbəri Aydin Nəsirzadə dördüncü sənəy inqilabı mövzusunda yekun teqdimat edib. Bundan eləvə, layihə çərçivəsində Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə "Schneider Electric" şirkətinin laboratoriyasına səfər olub. Şirkət eməkdaşı Elbey Rüstəmov layihə iştirakçılarına təqdimat edib, daha sonra Ramil Şükürov rəhbərliyi ilə TriConex kontrollerində praktiki məşğələ keçirilib. Qeyd edək ki, layihə 20 nəfər gəncin iştirakı ilə uğurla həyata keçirilib.

Layihə iştirakçılarının təltifetmə tədbirdində iştirak edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlarla və təlim iştirakçılarına "Sənaye 4.0-a doğru" layihəsinin əhəmiyyətindən danışaraq gənclərin bu kimi layihələrdə aktiv iştirakından memnun olduğunu bildirib. Sonda rektor Elmar Qasımov iştirakçılarla sertifikatlar və xatirə hadiyələri təqdim edib.

**Zəmin Məmmədov,
"iki sahil"**

Bunları bilmək maraqlıdır

Vegetarian olmaq lazımdır?



Latıncadan tərcümədə "sağılam, gümrəh, möhkəm" mənalarını ifade edən vegetarian sözü ilk dəfə 1822-ci ildə səsləndirilib. Əssən sen meyve, tərəvez, denli, paxalı bitkilər və çərçəflər qidalanaların haqqında deyilən "vegetarian" ifadəsi indi daha tez-tez işlədir. Vegetarianlıq təkəc ciddi riayat olunan qidalanma sistemi deyildir. Həm də sülhə, sağlamlıq, adaletə yoldanın, fəlsəfi cəhətindən mənəviyyatın saflaması üçün seçilmiş həyat tərəzidir.

Vegetarianlığın özü növlerə bölnür. Məsələn, laktovегетарianlar bütün növ at mehsullarından imtiyaz edərək daha çox süd və süd mehsullarından, baldan istifadə edirlər. Ovo-laktovегетарianlar isə at mehsulları ile birlikdə süd mehsullarını da rədd edirlər. Bu növ vegetarianlar daha çox yumurtaya məilli olurlar. Laktovo vegetarian evvelkildən fərqli olaraq yumurta, bal, süddən istifadə edirlər. Pəsko vegetarianlar qızılıt və toyuq deyil, balıq, yumurta, və süd mehsullarına üstüntü verirlər.

Daha "qənaəti" vəgan heyvanlardan gelen bütün at mehsullarından tamamilə imtiyaz edib, yalnız tərəvez və meyve yeyirler.

Qeyd etmek lazımdır ki, vegetarianlıq təkəc at mehsullarından imtiyaz edərək, adalet və enəsi yaşıtmak fəlsəfəsidir. Bu fəlsəfi həyat tərzinə təbliğini enəsen buddizm, hindizm və xristianlıq dinlərində görə bilerik. Bu mezhəblərə mənşə olan insanlar başqa canilları öldürüb qidalanaraq yaşamağı düzgün həsab etmirlər. İnsan sülhəver cəmiyyət, adaletli həyat isteyir, əvvələ, nətsindən və zoraklıqlı müvilletindən azad olmayırlı. Diqət yetirsek, gərək ki, dünənə məşhur dahielerin ərafinə-yeti öz yaradıcılıq axtarışları ərafinə-biye bu prinsiplər emal edərək vegetarian olmular. Darvin, Homer, İsaak Nyuton, Şekspir, Sise-ron, Platon, Franz Kafka, Mark Twain, Mahatma Qandı, Nikola Tesla və başqaları adları sıradə çəkilenlərdəndirlər. Onların əksəriyyətinin fikrincə, hüquq da, həqiqət deyən həyvanları yaşatmadan başlayır.

Yunan filosof Sokrat belə düsündür ki, həyvanları yemək arzu-muz davam etdiyə, xosbəxt ol-maq, adaletli toplum yaratmaq ne-cə mümkün ola bilər? Filosof dini və siyasi xadim, riyaziyyatçı Pfaf-qor hesab edirdi ki, insan diger canilları mehv etdiyə, sühħ nedir bilməyəcək. Alman alimi, fizik, nis-bilik nəzəriyyəsinin banisi Albert Eynşteyn fikrini belə esaslandırır: "Mənə elə gelir ki, insan et yemək üçün doğulmamışdır."

İtalyan rəssamı, alim və filosof

Leonardo Da Vinci vegetarianlıqla bağlı düşüncəsini bu sözləri ilə ifade edib: "Eynilə menim indi etdiyim kimi, vaxt gelecek həyvanları öldürənlərinə, insan qatilləri eyni seviyyəde qəbul ediləcək."

Leonardo Da Vincinin bu fikri ilə ortaq düşüncəye sahib müsahibimiz Ülker Həsənli öz şübhətində təessüfle bildirir ki, dünyada vegetarianların sayı həmişə et yeyen insanların sayından daha az olacaq: "3 ildir ki, vegetarianam. Vegetarianlıq seçməyim sebəb pişiyim oldu. Antıq 5 ildir ki, pişik saxlayram. Bir anlıq başa düşdüm ki, bir pişiyin qayışını çəkdiyim halda başqa həyvanları etti ilə qidalanıram. Qidalanmaq üçün həyvanların öldürülmesi menə inanrıncı gəldi. Indi daha rahatam. Təessüf-lənirəm ki, niyə bir insan özümü ciyət qəbul olduğundan haldə, həyvanları öldürülməsinə insanlıq bu qəder biganədir. Əldən imtiyaz et-səm də, hazırla bütün həyvan mənşəli qidalardan imtiyaz edə biləcəyimi düşününmürəm. Bitki mənşəli qidalar kifayət qəder bahadır. Men şokoladı qox sevdiyimden on-suz qala biləcəyimi düşününmürəm. Amma zamanla bəlkə bə isteklərinin də öhdəsindən gələrəm."

Həyvanları qarşı etdələti olmağın insan hüquqları ilə birbaşa bağlı olmasının vəqənləri daha çox təcəssüm etdirir. Yeni əldən eləvə həyvanlardan gelen səhər, yumurta, bal kimi mehsulların istifadəsi, həyvanların kölələşməsi, qəddar yollarla istismar olunması kimi qəbul edilir.

Fabriklərdə ineklərin sağılıma ve hamiləlik proseslerini çox yox şərtlərdə həyata keçirilir. Ineklərin bəsnağından hərketləri məhdudlaşdırılır. Yeni doğulan balaran anadan ayrılır. Dişi balaralı süd ineyi kimi yetişdirilir, erkek inekləri "yumşaq və keyfiyyəti dəri" adət etmək üçün öldürülür. Normal şərtlərdə 12-20 il yaşanan ineklər bu şərtlərdən on çox 3 il yaşaya bilərlər.

Yumurta istehsalında toyuqlar normal yumurtlamaya prosesindən fərqli olaraq davamlı yumurta verməyə məcbur edilir. Dar qəfələrdə saxlanılır və bir-birinə ma-ne olmasına deyə dimdikləri kesi-lir. Faydası olmayan cüclər isə işlənir.

Bal istehsalı üçün arının qışda qidalanacaq bali sahibi tərfindən götürülür və yerinəqləz sürübü doldurulur. Bu isə arıların bəşləməsinə mənfi təsir edərək, ömrüllərini qısalır. Bundan eləvə arılar pətəkəndən (yekşilərdən) ayrılmaması deyə kralıça arının qanadları kesi-lir.

Bütün bu sadaladıqlarımızı araşdırımlar təsdiq edir və bu mənzərdə bir vəganın fikrini almaq

maraqlı olar deye düşündür. Bunun üçün Lamiye Cəfərova ilə elaqə saxlaşdıq, fikirlərini öyrəndik:

"Artıq 3 ildir ki, vəgan kimi təkcə qidalanırmış yeməklərin deyil, alındığım geyimlərin, istifadə etdiyim gülyenlik vəstilərin da istehsalında həyvanları istismar olunmادığını dikkət edirəm.

Öt və süd sənayesinin ətraf mühitə vurduyu ziyanın miyəyi genişir, dünyada istifadəyə yararlı torpaqların yaridan çıxu et sənayesindəki həyvanların qızası üçün istifadə olunur. Bu çox böyük rəqəmdir. Əger or torpaqlar dan ərzaq istehsal etmək üçün istifadə edilsəydi, dünyada acılıqdan çətinlik çəkən, olən insanların səyi azalırdı. "Biz bu həyvanları yeməsek onların sayı ox artar" deyənlər söylemək istəyirdim ki, həmin həyvanlar insanları tərifindən artırırlar, təbi bəşkələrini çoxalmır, yəni et sənayesini onları artırırsalar, səyalar bizim narahat olacağımız qədər çoxalmaz. Təbiətde həyvanlar bir-birini yeyir. Güclünlər gücsüz üzərində hökmranlılıq təbiətin qanunauyğunluğudur. Həmin həyvanlar ateyənər və şüurları bizim qəder inkişaf etməyib, əger yeməli olduğu həyvanı öz əlliər le öldürüb çiy yemeli olaysıdıq düşünürüm ki, et yeyen insanların sayı kütləvi şəkildə azalırdı. Çox təessüf ki, et sənayesi bu prosesi maskalayır. Bəs orqanizmim üçün lazımlı olan izvi müdələləri etdən almamas nece olacaq? Lazım olan bütün madde və mineralları bitkilərdən almaq münkündür. Hazırkı dünyada qidalanmaq üçün hansısa həyvanın həyatına son qoymağə ehtiyac yoxdur.

Vəgan qidalanmanın müsbət tərəfləri çoxdur, özümüz gümrəh hiss edirəm, həmə sistemimlə bağlı problem yaşamırı və bu yolu sevdikdən sonra sağlam qidalanma ilə bağlı çox ardıcılaşır. Goldiyim nitəcə budur ki, daş-həşər qidalanmaq insanın sağlamlığı üçün başlıca şərtlərdir.

Bütün yazdıqlarımızı ümumiyyətdən geldiyim nüticə belədir: Dünəndə etlə qidalanmaq azaldılsa, istixana qazalarından istifadə 1/4-a qədər aşağı düşəcək, həyvanların bəstələməsi üçün otlaqlara çevrilən sahələr məşələr kevrilecək, karbon qazının məjdarı azalacaq, türk-damar, şəkerli diabet, infarkt və xərçəng xəstəliklərindən ölünlərin sayı 10 dəfə aşağı düşəcək. Əslində, yaşamaq üçün həyvanlarla ehtiyacımız yoxdur, onların əlli-ələ olmasa da, təbiətdə insan orqanizmi üçün lazımlı olan bütün qida maddələri yetərincədir.

Xanım Cəfərova

ABŞ-in yeni səfiri dağıdıcılarla görüşməkdə maraqlı deyil - SƏBƏB

Ölləri daim xaricdəki dayılardının cibində olan dağıdıcı ünsürlərin zaman-zaman xarici ölkələrin ölkəmizdəki səfirləri ilə müte-madi güzilər keçirmələri, onlardan təlimat alaraq ölkədə qarşurma yaratmaq namına küçələrə çıxmaları artıq hər kəsə melum olan olaydır. Bu gün müxalifət döşərgəsində diqqəti çəken, ən əsası müzakirəsinin hansı səbəbdən bu qəder önemləndiği məsələ ABŞ-in Azərbaycanlı yeni səfiri Ör Litzenberqin müxalifət-lə niyə görüşməkde maraqlı olmamasıdır. Bu müzakirələrə baxımdan diqqət çəkdi ki, səfiri niyə müxalifətə görüşməlidir?



Birinci, səfirin missiyasının nədən ibarət olduğunu nəzəre alsaq, belə bir təsəbbüşdən olmaması başdadıslarındır. Səfirlük iki ölkə arasında elaqələrin inkişafında vasitə rolunu oynamalıdır. Cox təessüflər olsun ki, adı mütəmədi olaraq dağıdıcı ünsürlərə işbirliyində çəkilən Norveçin keçmiş səfiri Steinar Gil müxalif döşərgədə belə bir yanlış fikrin formalaşmasına sebəb olub ki, hər bir ölkənin yeni səfiri mütləq dağıdıcı müxalifətə görüşməli, ilək olaraq onlardan ölkə reallığını ilə bağlı melumat elde etməlidir. Bu məqamı da xatırladıq ki, ABŞ-in ölkəmizdəki yeni səfirlərindən öncə səfirlərin fəaliyyətindən de bu ünsürlərə güzilər adı hala çevrilmişdi. Sözsüz ki, bu kimi güzilə səvədəşmələr, təlimatlar dövlətlimiz tərfindən heç de birmənəli qarşılanmamış, hər defə sərt reaksiyaları göstərilməsinə rəvac vermişdir. Melumdur ki, bir müddət önce Norveçin keçmiş səfiri Steinar Gil sosial şəbəkədə ermenilərin azerbaiyancılarının tərfindən soyqırımına məruz qalması ilə bağlı esassız, qərəzəndən doğan paylaşma edərək, əsl simasını qabarğı şəkildə ortaya qoydu. Həmin vaxtdan məsələyə bu gün özünü vətənperver obrazda təqdim etməye çalışan eli kerimilər, həmçinin "milli şura"çılar susmaqla bir dəhə illərdən bəri davam edən işbirliklərinə işq salırdı. Ölkə ictimaiyyəti de bu olayla çəşqinqılıq qarşılımadı. Cümhükrəm Nai-bov "Daş yuxuları", Rüstəm İbrahimov "Qafqaz üzüyü" ilə ermənilərə destək funksiyalarını yerine yetirildikləri haldə Steinar Gil-dən belə addımı gözlemək təcəccübü deyildi.

Ölkədə keçirilən hər bir seçki prosesindən öncə dağıdıcı ünsürlər bu ve ya digər xarici ölkələrin Azərbaycanlı səfirlərinin güzilərini barədə metbuta mütəmədi olaraq yaxalar dərc olunub. Həmisi Norveçin ölkəmizdəki səfiri bəs sırada önde dayanıb. Əvvələdə qəyd etdiyimiz kimi, eyni səvədəşmələr ABŞ-in ölkəmizdəki keçmiş səfirləri ilə de olub. Məhz bu enənən formalaşdırılmışındır ki, bu gün ABŞ-in ölkəmizdəki yeni səfirlərin bu ünsürlərə görüş məsəlesi döşəgenin özündə genis müzakirə olunmadı.

Xalqa deyil, xarici himayədarlarına bel bağlayan eli kerimilərə bu gün qəder uğursuzluqlarının səbəbini xatırlatsaq, onları hələ de utopiyaya səykömələrinin nümayis etdirmələri. Daim Azərbaycan haqqında reallıqla tezad təşkil edən melumatlar yaran, bəs və ya digər ölkələrdən, beynəlxalq təşkilatlardan həkimiyətə təzyiz göstərilmək üçün valyanslar edən bəs ünsürlər ne qədər acız olduğunu, cılız hissələrə yaşadıqlarını dərk ettilər də, tutulduqları xəstəlikdən xilas olma bilirlər. Düşərgə temsilciliyin etiraflarında bəs qəmən öz ekşini tapır ki, dağıdıcı ünsürlər vəcindən əldən uzaq oldular üçün onları yalnız və yalnız şəxsi ambişiyaları maraqlandırıb. Dövlət maraqlarını arxa plana keçirən eli kerimilərin bu gün ABŞ-in ölkəmizdəki yeni səfiri ilə görüşə sebzisizliklərə gözəlmələri, bunun qarşılığından ondan soyuq münasibətini sahibi olmaları yuxularını ərşə çəkdir, yeni ssenarilər üzərində baş sindirilər.

Bu gün Azərbaycan-ABŞ münasibətlərinin yüksəlen xətə inkişafı gözönündədir. Ən əsası Azərbaycanın demokratik inkişafı, insan hüquqlarının qorunması istiqamətində atlığı addımlar, azad metbuta göstərilmə diqqət və qayğı beynəlxalq səvəyidə təsdiqlənir. Baxmayaraq ki, dağıdıcı ünsürlər daim Azərbaycan qarşı qərzel qəməyini ortaya qoyan "Freddom House" kimi təşkilatların, ABŞ Dövlət Departamentinin reallıqla ters mütənasiblik təşkil edən hesabatlarını ellərində əsas tutaraq, xarici dayıları ilə Azərbaycanın demokratik ölkə imicinə zərba vurmağa çalışırlar. Bunun nə qədər esassız olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Planları alt-üst olan, geceli-gündüzli ABŞ-in ölkəmizdəki yeni səfirlərinin görüş təklifini gözəllərən eli kerimilər, arif hacılırlar, cəmil həsənlərlə belə soyuq yanaşmaların səbəbi özlərindən xətarsalar dərə yaşıx olar.

Daim vurğulduğu kimi, Azərbaycan demokratik ölkədir. Hər bir demokratik cəmiyyətdə müxalifətin olması əsas şərtidir. Bu və ya digər ölkələrin Azərbaycanlı səfirlərinin müxalifət temsilciliyilə ilə görüşü ilə heç təcəccüb doğurmur. Əsas olan budur ki, bə görüşlərdə ölkənin daxili işləne müdaxilələre yol verilməsin.

**Yeganə Əliyeva,
"iki sahil"**



Erməni terroru sərhəd tanımır

Sevinc Azadi

Bir qrup erməni terrorçusu PKK/PYD-nin himayəsi altında yenidən təşkilatlanıb

Bu gün sivil dünyasının esas problemine çevrilmiş terörizm sərhəd tanımırısa, demək artıq bəynelxalq terrorizm ilə qarşı-qarşıya qalmışdır. Ekspertlər heyacan təbii cărlar. Onlar statistik göstəricilərə esaslanaraq qeyd edirlər ki, zaman keçdikcə, terror үsülları da fahimləşir. Yeni texnologiyaların, silah və partlayıcı vasitələrin meydana çıxdığı dövrde terrorçular da öz nüyyetlərinin heyata keçirmək üçün müxtəlif güvə ve üsullardan yaranırlar. Məhz bu baxımdan terrorizmi təkə kamikadze húcumu və ya partlayışlarla eləqləndirmek yanlış olardı. Artıq terrorizm kimi və bioloji üsullar, kiberterrorizm, maliyyə terrorizmi və digər növləri de geniş yayılıb. Bu şəbəkəde adı, savadsız insanları yanına, din xadimləri, elm icatçılarının nümayandalarını, hərbçilərə, keçmiş güc strukturlarının nümayəndələrinə qədər rast gəlmək olar. Ümumilikdə, terror aksiyalarının həlli apardıqda müxtəlif məkanlarda töredilin cinayətlərin hədəflərinə tərəfliyən təqribən mümkündür. Bəzi xarici ekspertlər terrorçuların esasen "humanist" və "radikal" qruplara ayırlar. Məsələn, bəzi Avropanın ekspertləri bask separatçılarının İrlandiya Azadlıq Ordusu, GRAPPO və ETA təşkilatının "humanist"lər olduğunu idir. Onların fikrincə, ETA partlayışları zamanı insan kütləlerini hədəfə almır, eksinə, kütleyə hadisə barədə öncəden xəbərdarlıq edir. İnsanlığ qarşısında qatı cinayətkarların "yuvası" ASALA və PKK-nı da "humanist"lərdən sayırlar. ASALA-nın konkret şəxslər, PKK-nın isə esasən hərbçilər və güc strukturlarına qarşı terror planlaşdırımı esas getirir, bəzə anti-terror ekspertləri erməni terror təşkilatı olan ASALA-nın Qarabağda törediyi soyqırımları da görmezlikdən gelirlər.

Öten esrin 70-ci illerinde törediyi ağlaşırmaz terror aktları ile tarixa düşen ASALA ermeni terror teşkilatı bütün dünya tərəfindən terror teşkilatı kimi tanınır. Milyonlarla dinc vətəndaşın qəltinə sebəb olan ermeni terrorunun 100 il ətən tarixi var. Ermeni terror teşkilatının törediyi 22 terror aktı nticəsində 2000 nəfərdən artıq insanın həyatını itirib. XX əsrde Daşnakşütün partisi tərəfindən yaradılan bir sira terror qrupları mövcuddur. Bu ermeni terror teşkilatlarının fealiyyəti keçən esrin 70-80-ci illerində daha da genişlənib. 1975-ci ildə - Livanda yaradılan "Ermenistannan azadlığı uğrunda gizli ermeni ordusu" (ASALA) adlı teşkilatın üzvləri həmin dövrdən başlayaraq Türkiyede ve Avropa ölkələrində bir sira terror aktları törediblər və nticədə yüzlərlə günahsız insanlar ermeni terrorizminin qurbanı olublar.

Bu günlerde ermeniler özlərinin qatır terrorçuları təsdiqləyən növbəti sensasiyanın adımları daşlı planlarını realaslaşdırmaq üçün silahlı dəstə yaradıblar. Özlərini 104 İl öncə - 1915-ci il hadisəlerindən sonra Suriya ve Livan'a köç edənlərin neverəli adlından bir qrup erməni PKK/PYD terror təşkilatının himayəsi altında yenidən təşkilatlanıb. Daha avval müxtəlif terroru qruplarla birləşdiklərini göstərən ermenilər bu dəfə öz təbəhorları qurumağa cəhd göstərir. Təxminən, 200 nəfərdən ibarət qrupa Suriyada öldürülən terrorçu Nubar Ozanyanın (Orxan Bakırçıyan) adı verilib. Təbəhor liderlərindən olan Masis Otanyaf Suriyada Qamışlı, Haseki, Sarıkaniye, Dırbesiye və Amude kimi şəhərlərdə dağılmış erməniləri bir araya getirən şəxslərdir. Hər gün herbi və psixoloji təlimlər keçən terrorçuların qəlidi qıraqşının dövrlərində qəribə yazınlara və fotolara rast gelinir. Bunlardan biri 1982-ci ilin 19 nüfərin həlak olduğu, 72 nüfərin yaralandığı Əşanboğa hücumunu gerçəkləşdirən ASALA terror təşkilatının üzvü Levon Ekmekçiyanın fotosudur. Terrorçular Türkiye'de qaranlıq bir sıq-qedə qurban edən gənclər Hrant Dinkin fotoşurunu da texbərləri üçün istifadə edir. Ermeni terrorçular hədəflərinin Türkiye olduğunu gizlətmirlər. Onlar qondarma "ermenisi soyqırımı"nın intiqamını alacaqlarını bildirir.

Qeyd edək ki, PKK terror təşkilatı ilə ermənilərin radikal qrupları arasında münasibətlər bununla müdudlaşmışdır. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağılıq Qarabağ bölgəsinə gələn PKK-çılar işgalçı qruplara destek vermişdilər. Kandil və Qamışlıdan gələn birləşiklər Ağrı bölgəsindən Ermənistana keçmişdi. Göyçə (Sevan) gölü bölgəsindən PKK üçün ayrılan Vardenes düşərgəsində qonaq olan 400 nəfərlik qrup Qarabağda mülhabirinə alovlanması ilə birlikdə qaynar növbətlərə göndərilmişdi.

ERMƏNİSTAN-RUSİYA MÜNASİBƏTLƏRİ: **daha iki erməni təxribatı**

Cənubi Qafqazda geosiyasi vəzifətin sadə olmadığı haqqında eksperlər oxşadır ki, fikir yürüdürülər. Onlar hesab edirlər ki, bu regionda getdikcə daha təhlükili çalarlar alan risklərin təsir dairəsi de genişlənir. Belə bir gedisətnin daha böyük geosiyası mərkəzə yeni təhlükələr meydana gətirə biləməsi istisna ediləmir.

Bunun olmaması için ise region dövlətlerin prognoslaşdırılan, aydın ve konstruktiv siyaseti yaradılmış, gərginlik yaradıcı biliçlər addımlar atmağıdadır. Ermenistan həkimiyəti işe bunların heç biri ilə ulaşmayı addımları takip etməqdır. Məsələn, Ermenistan parlamentində Rusiyani ünvanına texbir karakterli filmlər səsləndirilir. Moskvannı böyük dövlətin imkanlarını nəzərə alsaq, görənki ki, əslində, eminenlər mövjud, vəziyyətə dəha qatılmadırlar. Onları həqiqət deyil, texbir, sabit-sizlik və gərginlik extarsındaşdırırlar. Ermeni deputatları 1999-cu ilde Ermenistan parlamentində tərdidilen terror aktının arxasında Rusiya xüsuslu iddiaların organlarının dayandığındı debil və Rusiya tələkanlarının translaysasiyasını dayandırımag mesələsinin qalıdırılar. Hər iki məsələ Moskva vədə eks-reaksiyona doğurub. Həmin kontekstdə bir sıra geosiyasi möqamlar üzərindən, qazanç daşıyan işlər həldənmişdir.

geniş dayanmağı lazım bildik.
Paşinyanın deputatları:
Moskya atılan güllələr

Moskova attıları günler. Bele görünür ki, Ermenistan Rusya arasında yeni bir titilat mövzusu meydana gelmiş. Bu günlerde İrvanda bezi ermeni deputatlar ortaya Moskva ile münasibetler ciddi teşkil ederdi bilerek taxibatı onla mülkü lili mövzü atıblar. Olağanın han ikisi Nikol Paşinyanın "Menim addımım" blokunu parlamente temsil edenlerinden tarafından ortaya atılıb. Ermenistan parlamentosunun müdafileri ve tehlükessizlik mesulleri üzre rəsmi komissiyasının seddi Andranik Koçaryan deyib ki: 1999-cu ilde Ermenistan parlamentində törədilən terror aktını Rusiya xüsusi orqanları hevətə keçirib. Ve bu, artı-

neyata qılmış. Və bu, antropolog
sübut olunub. Xatırladıq ki,
oktyabrın 27-da (1999-cu il)
olan həmin terror hadisəsində
o zamanki baş nazir Vazgen
Sarkisyan, parlamentin sədri
Karen Demirçianın, onun iki
müvənni, bir nazir və üç depu-
tat öldürilmişdi.

Diger fikir yene de "Memim addımlım" blokundan seçimli deputat, parlamentin elm, təhsil, mədəniyyət, diaspor, genclik və idman üzrə dəmirliyi komissiyasının üzvü Narine Xaçṭarın tərəfindən sesləndirilədi. Hemin ermənilər millət vəkilini Ermenistan televiziya və radio verilişləri Milli Komissiyasının sedri Tigran Akopyanın sorusub ki, Rusiya televiziyalarının Ermənistanda transləyisəsi dayanırmıq və ya heç olmasa məhdudlaşdırıbmıq olarmı? Onun fikri görə, bir çox Rusiya KIV-i məsələn, "Mir" və "Rossiya 1" televakanları ermənilər gəcis nifrit ovatmadan



Suala cavabında T.Akopyan xanım deputatı eyni fikirde olduğunu ifade edib. Ancaq indiki geosiyasi şartlar daxilində bunu etmeyin mümkin olmadığını deyib. Belə ki, Ermenistan zərər görə bilər. Bu dialoga KIV maraq göstərib. Hesab edirler ki, asılində, məsələ böyük vüklədə N.Paşının hökumətinin antırusya maliyyəti ilə bağlıdır. Yeni baş nazirin özü zaman-zaman bu kimi məsələləri cəmiyyətin diqqətinə çatdırıb ki, ictimal riət Moskvənin eleyhini deyismiş, həttə imkan daxilində Kremlin qarşı aqressivərəqəməsi, etibarlı rühiyyədən ibarət formalaşdırıb.

Maraqlıdır ki, bu iki informasiyaya Rusiya ekspert dairələri ciddi reaksiya veriblər. Bəle hesab edənlər vardır ki, bütün bu addımlar İrəvan üçün çox pis qurtara bilər. Hətta herbi ekspert Vladislav Şuriqin Ermenistan-Rusiya münasibətlərinin soyumasına inanır, lakin buna sakit yanışlığını deyr. Cümlə Ermenistan Rusiya üçün “bütün mövjud olandanın en menəsiz müttəfiqidir” (bax: Irina Djorbenadze, în Erevane Opetə reşili “naexat”-ın Moskva / “Rosbalt”, 15 aprel 2019). Rusiyalı ekspert sözlerinə dəvam edər vurğuları kimi, bu baş verse, Ermenistan öz geosiyası mővqeyinən ciddi surətdə yenidən baxmali olacaq. “On azindan o, Azerbaycandan zəbt etdiklərinə geri qaytarılmış olacaq” (bax: evvelki mənhabə).

Pərdəarxası: rəsmi İrəvanın əsl məqsədləri

Bu informasiyalar geosiyasi aspektde maraq doğuran iki meqəni ortaya çıxıar. Onlardan biri Nikol Paşinyan komandasının zaman-zaman Rusiya eleyhinə texbiratara el atması ile bağlıdır. Baş nəzər özü resmi şəkildə Rusiya ilə müttəfiqliyin davam etdiriləcəyini beyan etse de, onun seçki blokundan parlamente deputat seçilənlər bunun tam ekşinisi səbət edən fikirlərə atırlar. Biz, albette, Ermenistan parlamentində terror aktını kimin törendiydi haqqında bir fikir bildiririk. Bu, Ermenistan hüquq-mühafizə orqanlarının işidir. Lakin parlamentin daimi komissiyasının sedri ifade edirə ki, terroru Rusiya xüsusi xidmət orqanları töredib, bu, ciddi itthimak. Hem de hamən mövzunun niye məhz indi ortaya atıldıǵı məlum devil.

Diger terefdən, niyə inid-yə qədər Ermənistən hakimiy-vətlərinin hec biri bu barədə

fikir bildirmemişti? Katarlaşan kılık, hemin terör hadisesi baş veren günün şehri onu Türkiye xüsusi xidmet organları ile bağlamışa çalışıdılar. Lakin bu meseleni döhrələr arxa plana atıldı, çünkü heç bir fakt ortaya qoyulmadı. Nə Levon Ter-Petrosyan, nə Robert Koçaryan, nə de Serj Sarkisyan bu meseleni qabardımladılar.

bu meselenin şaqabınına!...
Lakin onların her biri haqqında Ermenistan devletçiliyińe xiđit eden, vətənpərvər ve seviiyeli liderlər kimi danişırdılar. Belə çıxır ki, bunların hamısı vətən xaini imiş, deyilənlər isə yalamışdır. Onda kim teminat vera biler ki, indi N.Paşinyanın eśl iider, mili siyasetçi, vətənpərvər ve dövlətcidir? Xarıcaideki ağaları bu kimi informasiyaları qəsden ötürümlərini ki, regionda yeni bir gərginlik yaranınsın? Çünkü indi Yaxın Şərqdən tərəfən Qafqaza keçməsi barədə ehtimallar ssəsləri. Konkret deşək, terror mövzusu indi dəbdədir.

laşdırılması haqqında deyin-
lerde hökumet dehizlilerinden-
deki texribatçı ab-havadan
xəber verir. Çünkü bunun
məməkün olmadığını hamı bilir.
Ermenistan KMTM-nin ve
All-nin üzvü kimi belə bir ad-
dim ata bilmə? Onda ona
sual edər ki, Dağlıq Qara-
bağ məsələsinə gəldikdə, rus
esərşərinin Ermenistani müda-
fiət etməsinə borg kimi təqdim
etməye çalışırısa, Rusiya
KIV-i isə qəbul etmirsən?
Ən tutarlı argument isə ondan
ibarətdir ki, Rusiya KIV-i qe-
tiyyətin antimerini mövqeyi
tutmayıb ve tutmur. Əksinə,
şimal konsumuzun media qu-
rumları azərbaycanlırlar qara-
qərzelı mövqeləri ilə seçilib-
lər. Son zamanlarda isə bu ve-
ziyyət bir qəder dayisib ve ob-
yektiv yanşamalar artıb. Er-
menilər isə o qədər şıltqa-
olublar ki, həqiqi deyənləri
antimerini mövqeyi tutmağı
ittihəm edirlər. Əslində, onlar
özü kimi oldularının eyni
əsasına atıldırlar. Yarı-nor-
cuk. Diger tərəfdən, Ermeni-
stan regiondakı əqlənlər qarşı
texribatçı addımlar at-
maqdardır. Burada məqsəd
real mənzərənə təhrif edər,
diqiqi asas təhlükə ocağından
ve yayındırmaqdır. Guya Er-
menistan hemişi təcavüz
qurbanı olub. Ərvələc Azər-
baycan ve Türkiyə ona "hü-
cum edib", ancaq "gülər Er-
menistan ordus" qalib gelib.
Sonra isə Rusiya xüsusi idim-
met organları "ermeni demok-
ratiyasına" zərbe vurub. Ba-
xın, nece bir mənzərə alıñ:
yüz il əvvəl "soyqırımı", sonra
Azerbaycanın "təcavüzü" ve
eyni zamanda, Rusiya xüsusi
idimet organlarının "terroru".
Lakin Ermenistan bütün burla-
raca tətqiqirək, regionda
"söz azadlığı", "demokratiya"
ve "barışın" temsilcisidir! Qer-
bin bir sıra teşkilatları təca-
vüzkar, antiderəmokratik, vas-
sal, forpost Ermenistani mehz
bu obradzadər, da təqdim etmeye
əzələcək.

numası ettilerir. Yeni şerbohtan amırsansa, doğru dañışırınsa, antiermeni mövqedesən. Bəli, eledir!

İkinci geosiyasi məqam ondan ibarətdir ki, Vladislav Surqin faktiki olaraq bayan edir ki, Dağılıq Qarabag Rusiyanın ciddi üzünlüyü ilə zəbt edilib və əgər Moskva çökülsə, hemin erazini Azərbaycan şürtələ azad edə biler. Bu da ermənilərin herbi güclü iki bağlı çalı�ır.

Deməli, real olaraq bütövlükde Cənubi Qafqaz yeni seviyyedə ermənilərin və onların havadarlarının siyasi, geosiyasi, ideoloji və infor-masiya təxribatı ile üzülsələ. Təbii ki, bu yaramazlığla əvəl-axır son qoyulmadı. Belə olmasa, erməni yaramazlığı dağıdıcı ünsür kimi də böyük geosiyasi məkanda xaos yarada bilər!

Newtimes.az

Əli Kərimli düşərgəsi: xəyanət platformasına çevrilən şərin yuvası

Şəxsi ambisiyalar, hakimiyyət naminə vicdanını, milli heysiyyatını və təəssübünü, mənəviyyatını düşmənin beş-on qurusuna satanların rüsvayçı şəkildə tarix səhnəsindən silinməsi prosesi sürətlənir...



Bu gün dünya nizamının sözünənən pozulduğu, kataklizmlərin tüyənən etdiyi, sosial-siyasi və iqtisadi böhranların artması və fonunda Azərbaycanın gündəngüne güclənməsi anti-Azərbaycan qüvvələrinin ve antimilli ünsürlerin yuxusunu əşə çəkir, onlara rəhatlıq vermir.

Ona görə de ölkədə siyasi və sosial-iqtisadi islahatların derinleşdiyi, əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində müümüm addımların atıldığı, idareciliğdə yeni standartların tətbiq olunduğu, Azərbaycanın bəynelxalq rüufuzunun artlığı, xalq-ıqtidar birliyinin daha da gücləndiyi bir vaxtda bu qüvvələr feallaşaraq Azərbaycanəleyhinə qarayaxma kampanyasını gücləndirirlər.

Son 15 ilde ölkə iqtisadiyyatına 231 milyard dollar serməye qoymuşdan, valyuta ehtiyatlarınıñ dəfələrlə artaraq 44,2 milyard dollara yüksəlməsindən, eyni zamanda, respublikamızın regional neqliyyatı dehizləri, logistik mərkəzi, təbii qaz ixracatçısına çevrilişindən, Bakı-Tbilisi-Qars dəmər yolu xəttinin istifadəye verilməsindən vahiməyə düşən, Cənub Qaz-

Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycan ile Avropanın ittiifaqı (Aİ) arasında "Strateji tərefdaşlıq sazişinin imzalanacağından, ölkəmizin bəynelxalq tədbirlərə uğurla ev sahibliyi etməsindən, Formula-1-in iqtisadiyyatımıza qazandırıldıq dividendlərdən narahat olan anti-Azərbaycan qüvvələr, eləcə də onların daxilidəki "5-ci kolon"ları respublikamızın eleyhinə qara piar kampaniyasını da genişləndirirlər. Bu dəfə onlar əsas fealiyyətlərini Aİ ilə Azərbaycan arasında imzalanacaq "Strateji tərefdaşlıq sazişini" üzərində fokuslaşdırırlar. Məsələ bundadır ki, ölkəmizin Aİ ilə saziş məsələsində Ermenistanın mətbuatı da bütün potensialını ortaya qoyaraq respublikamızın eleyhinə qarşı qarayaxma kampaniyası aparırlar. Demək ki, bu sazişin imzalanacağı ərzədə Azərbaycan eleyhdarları, erməni lobbyisi, daxilidə antimilli ünsürler eyni bir mərkəzdən idarə olunur.

Təbii ki, cəmiyyətimiz anti-Azərbaycan qüvvələrinin ve onların elindən olmuş "sapı özümüzdən olan baltaların", xaricdə mənəvənən "siyasi mübahicilər" in bu manfür emmellerine, cırkınlı fealiyyətlərinə ciddi təpki göstərək onların lajivləri cavabını verir. Ağı qaradən seçməyi bacaran ictiyāmīyyetimiz yaxşı anlayır ki, anti-Azərbaycan güclərinin "daxili" qolu olan, dəgidiciliğ "siyasi mübarizə" kimi seenən, ölkəmizin nəaliyyətlərinin, inkişafını, tərəqqisini, dünyada söz sahibinə çevrilmesini inkar edən Əli Kərimli-Cemil Həsənli vətəndaşları, onların yanında-yərəsində fırıldan Gültəkin Hacıbəylini, Tofiq Yaqublunu, Qərimət Zəhid və digərlərinin söyleddikləri şər-böhtəndən, əsəssiz iddialan, siyasi populizmə, əməllər işe düşmən deyimənə su təkmədən başqa bir şey deyil. Siyasi populizm işe tüklərlər işçəsindən heç bir əsası olmayan vədlər, deməqəq şular hesabına səhər qazanmaq fealiyyəti kimi menaləndirilir. Bu cüttüyün, eləcə də onların rəhbərlik etdikləri, AXCP və "Milli Şura"da temsil olunanların əsas

bələsi isə uzunmüddətli antimilli fealiyyət nəticəsində marginallaşaraq sosiallaşmadan mərhum olmaları və bu üzən dən Azərbaycan cəmiyyətinə adaptasiya oluna biləməməlidir. Antimilli fealiyyəti ilə cəmiyyətdən özündə tecrid edən, erməni lobbyisinin təsirindən bezə bəynelxalq təşkilatların sıfırı və təpsirinqlərinin yerine yetirən AXCP sədrı Əli Kərimli, "Milli Şura"nın rəhbəri C.Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı və onların törökötünləri, əslindən təzərəbəyin şəbəkəyə adaptasiya olunublar.

Bu gün dünyada idman yarışları arasında on sırıldalar galen Formula 1-in Bakıda keçirilməsi ərefəsində özlərini "siyasetçi", "mükəmməl liderlər" adlandıran bu qaragürühçülərin, milli maraq və menafeleri anti-Azərbaycan dairələrdən aldıqları beş-üç qəpik tularına sənət, sosial bazası olmayan, bütün hüquqi-etik, əlaqə-mənəvi deyərləri tapdalıb keçən xeyənatkarların gün Avropanın müxtəlif ölkələrində daldalanın, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xidmət organlarının toruna düşən savadsız, dünaygörüşüz, ideya-sıyaşə çəhədən özündərək görə şəkalinin sıfır nöqtəsindən, milli düşündən məmən, orduyan teyxürxanları, məmməd mirzələrlər, tural sadıqlılar, vədidli isəgəndərlər işbəyliyə işçəsində olmalarla həmimizə malumdur.

Tarihi tərbiye defələrə səbüt edib ki, öz xalqına, Vətənəna xəyanət edənlər, həkimiyət, şəxsi ambiyalar namine vicdanını, milli heysiyyatını, mənəviyyatını, milli təessübündü düşmənin beş qurşanın sonda razıl olaraq rüvəvəyi şəkildə tarix səhnəsindən silinilər. Bu gün anti-Azərbaycan dairələr işbirliyinə gedərək milli maraq və menafelerimizə qarşı "səlib yürüşü" elan edən Əli Kərimli kimilər üçün başlanan və geriye-dönmez xarakter alan beş bir tərəixi proses geldikcə sürünlər.

**Zahid Rza,
"iki sahil"**

Atəşkəs 27 dəfə pozulub



Ermənistan silahlı qüvvələrinin bölmələri Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Müdafia Nazirliyinən Trend-ə rəvələn məlumatə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşan kəndində və adsız yüksəkliklərdə, Içəvan r-

yonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrı, Qızılıhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyər, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Mərzili, Füzuli rayonunun Horadiz, Cəbrayı rayonun Nüzər kəndləri yaxınlığında, həmçinin Görənbəy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

UEFA Azərbaycanın viza anketində dəyişiklikləri algılaşdırıb



Azərbaycanın əməkdaşlığı UEFA Azərbaycan hakimiyyətinin elektron viza sisteminə (<https://evisa.gov.az/ru>) HIV/hepatit testi tətbiqinən ləğvi ilə bağlı dəyişiklik etmək qərarını algılaşdırıb.

Trend-in məlumatına görə, bu barədə UEFA-nın sayımda yerləşdirilən beynəlxalq etibarlı dəyişikliklərə atəşə tutulub.

"Bələliklə, UEFA Avropa Liqasının finalının meydan sahibləri Avropa futbol ittifaqının azarkeşlər adından etdiyi sorğusuna reaksiya verib", - deyə bəyanatda bildirilir.

Türkiyə mətbəti:

Ermənilər PKK terrorçuları ilə feal əməkdaşlıq edirlər

Ermənilər PKK terrorçuları ilə feal əməkdaşlıq edirlər. Bu barədə Trend Türkiye mətbuatına istinadən məlumat verir.

Bildirilir ki, 4 il əvvəl İraqın şimalında Livan ermənilərinən ibarət 200 nefərlik xüsusi briqada yaradılıb.

Bu məlumatın Türkiye Siyahı Qüvvələri tərəfindən İraqın şimalında Livan ermənilərinən ibarət 200 nefərlik xüsusi briqada yaradılıb.

Həmçinin qeyd olunur ki, bir sira livanlı ermənilər, eləcə də briqadaya daxil olan digər PKK üzvləri əvvələr Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak ediblər.

Paşinyan siyasi labirintdən çıxa bilmir



Veli İlyasov

Son günler Azərbaycan və Ermənistan xarici işlər nazirlerinin Moskva apardıqları müzakirələrin neticələri ilə bağlı təhlili məqalələr metbuatda daha çox yer alır. Siyasetçilər, politoloqlar, bəynelxalq təşkilatların nümayəndələri, ekspertlər və analitiklər bununla bağlı müxtəlif məzmunlu etimallar irəli sürür. Megale mülliəflərini daha çox nazirlərin cəmiyyətərələrin sülhə hazırlanmasından bəhs etmələri maraqlandır. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyi verdiyi açıqlamada da qeyd edib. Ancaq Ermənistan metbuatında həmin mövzuya ilə bağlı dərc edilən məlumatların qısa təhlili göstərir ki, burada her şey göründüyü kimi deyil. Ermənistan təraf real vəziyyəti təhrib edən fikirlər ifadə edir. Onlar "sülhə hazırlıq" məsələsinə cəmiyyətə özərlərinin təsəvvür etdikləri kimi təqdim etməyə çalışırlar.

Bu bir tarixi həqiqətdir ki, bütün mührəbələrin sonu sülhə nəticələrin. Artıq otuz ilə yaxındır ki, ipə-sapa yatıran ermənilərə bu adı həqiqəti qəbul etdirmək mümkün olmur. Onlar xarici həvadalarının köməyi ilə mührəbədə elədə etdikləri müvəqqəti üstünlüyü özlərinin "əbedi qəlebəsi" kimi təqdim etməkdən xilas olmağı möyüm. Hətta onlar utanstanden Aprel döyüslərindən erməni ordusunun və xalqının "qəhrəmanlıq"ndan bəhs edirlər.

Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşündə tərəflər danışınlar zamanı bir sıra məsələləri, o cümlədən her iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişaf hazırlaması yollarını müzakirə ediblər.

Ermənistan XİN də buna oxşar açıqlama yayıb. Qeyd etməliyik ki, BMT-nin baş katibi müzakirənin neticələrini müsbət qiymətləndirib. Avropanın ittiifaqı konkret neticələrin alınmasını "səbirli gözəldirin" bildirib. Ancaq qəbul olunmuş ümumi fikirlər isterik münasibət göstərən bir çox erməni KİV-lərində Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasına aqressiv fikirlər səsləndəkədir.

Yeri gəlməşken, müzakirələr ATƏT-in Minsk qrupu formatı çərçivəsində aparılır və təbidiyə ki, onlar da neticələr öz münasibətini bildiriblər. Həmsədərər danışınlar müsbət ruhunu vurğulayır, regional əməkdaşlığın potensialının artırılması zərurəti baxımdan bùnun ümidi verici addım kimi qiymətləndirilərlər.

Vyana görüşündən sonra Ermənistanın bəynelxalq alemdə "sülhsevər" olduğunu nümayiş etdirməyə çalışsa da kəhən emələrinə davam etdirildi. Bunun bir neçə себəbi var. Birincisi, Ermənistanın rəhbəri Nikol Pasinyanın cəmiyyətətərlik formalasdırıb. İkinci, erməni diasporunun və xarici ağalarının razılığı olmadan addım atıb. Diger tərəfdən də daxildə ona müxalif olan qüvvələrin, xüsusilə "Qarabağ klanı"nın təzyiqlərinə davam getirmək üçün gah bu, gah da digər bir-birinə zidd fikirlər səyləməyə məcbur olur. Ona görə də səbət siyaset aparmayı bacarmayan baş nazir Nikol Pasinyan "nala-mixa" döyə-döyə qalıb. Əvvəller "boş qalmış Azərbaycan torpaqları bize lazım deyil" deyən Paşinyan işğal müdəddəni uzatmaq çalışır.

Ermənistanın müdafiə naziri David Tonoyanın sərsəm bayanları da bundan qaynaqlanır. Bir tərəfdən "sülhə hazırlıq" deyən Ermənistan rəhbərliyində temsil olunan bu adam o biri tərəfdən "mührəbi hərbi Azerbaycan ərazilərini işğalıdır" kimi səraşqə bayanatlar verir. Buna cavab olaraq Azərbaycanın müdafiə naziri Zakir Həsənovun "mührəbi başlayacaqsə, Tonoyanla İrvanda vürüşəcəm" sözü Ermənistanda təşviqə və müzakirələrə sebəb olub.

Seçim etməkdə çətinlik çəkən işğalçı Ermənistan rəhbərliyi siyasi labirində yoi axıtar. Heç özərləne də məlum deyil ki, onlar bu labirintdən nə vaxt çıxacaqlar, ümumiyyətlə, çıxa biləcəklərmi?

Dəmir çatışmazlığının səbəbləri



Züla sintezi, ferment istehsalı ve fəaliyyəti üçün dəmir minerali tələb olunur. O, həmçinin hüceyrələrin oksigen nəql etmək üçün bir vəsiatidir. Beləliklə, bəzən güclü hiss edirik, zəhni funksiyalarımız güclənir, metabolizmaımız işləyin və enerji istehsalı olunur. Bir sözə, dəmirin sağlamlığını cox böyük təsiri var.

Uşaqlar ve kısilerde gündelik dəmir ehtiyacı 10 mg -dir. Qadınlara, yeni uşaq dünyaya getiren analar və yeniyetmələr üçün - 18 mg -dir. Hamiləlik dövründə gündelik dəmir ehtiyacı 27 mg -dir.

Dəmir çatışmazlığının səbəblərini bildikdə düzgün müalicə metodu tətbiq oluna bilər. Çoxlu çay və qəhvə istehlakı, hamilelik, əzik doğum, yeni uşaq dünyaya getirmiş qadınlarda körpeyən ana südü verme döneni, uşaqlarda sürelti böyüme, ciddi menstrual qanaxma, bağırsaq şısı, vegetarianlıq, 500 ml-dən çox gündelik süd, qatış istehlakı, sehv pəhriz təcrübələri, tekrarlanan ishal və infeksiyalar, cərrahi emmeliyyatlarda bağırsaqın qidalısdılması, mədə kılçılıq emmiliyyatları, qastrit müalicəsinde istifadə edilən dermanlar, həddindən artıq sink qəbulu, mədə-bağırsaq sisteminde baş veren gizli qanaxmalar dəmir çatışmazlığı varadan səbəplərdir.

Çatışmaqlı simptomları: zefirilik, yorgunluq, yuxusuzluq, zehni bulanıqlıq və konserantasyonun olmaması, unutqanlıq, əsəbilik, immunitet zefiriliyi, nəfəs dərliyi və döyüntülərin azlığı, dilde ağrı, dad hissiyatının zefirileşməsi, istahsızlıq, dırnaqlarda qırılma, ağız kənarında yaraların emalə galması, saç tökülməsi, solğun benizililik, üzümə, əvəz ya ayarlaşdır keyfimə kimini bir çox eləmətlər ortaya çıxır. Xalq arasında damır çatışmaqlı anemiya və qansızlıq kimi tanır. Uşaqlarda dərs oxuma qabiliyyətinə ve zəhni inkişafına mənfi təsir göstərir. Ölkəmizdə damır çatışmaqlı anemiyası məktəbə qədər təhsil dövründən 30-40% təskil edir.

Demir menşeyine göre tıbbiye'deki müxtelî kimyevi strukturlarda müşahide olunur. Heyvan menşeli qidalarda olan demirin bağırsaqdan qana keçme gücüyleti daha yüksəkdir. Beləliklə, anemiyanın qarşısını alır. Bitki tərkibli qidalarda demirin qana keçməsi potensial çox aşığıdır. Bitki tərkibli qidalarda C vitamini ilə birləşdikdə heyvan menşeli qidalarda olan demirin qeyrişdirilir. Yeni kimyevi quruluşu dəyişir. Belə olduğda qana keçə biləcək miqdardır. Yəni et yeməyi sevmeyənlər və ya vegetarianlara bitki menşeli qidalaların tərkibində limondan istifadə etmək məs勒ehet görürül.

Dəmir hansı heyvan mənsəli qidalardan alınır bilər?

Qırızı et, yumurtaların qaraciyer kimi qidalara həftədə 3-4 porsiyalı istehlak olunmalıdır.

Bitki mənşəli qidalardan alınan dəmir

Yaşıl yarpaqlı bitkiler, quzu qulağı, yaşıl bibər, mərci, noxud və digər paxaklı bitkiler. Onların arasında üzüm doşabı şəker çox yüksək olan bir seçimdir.

Yemekden dərhal sonra içilən çay və ya qəhvə yediyimiz yeməyin tərkibindəki dəmirin qana keçməmiş organizmdən xaric olunmasına sebəb olur. Çünkü çay dəmirdəki fitat və taninlər və qəhvənin tərkibindəki kafein dəmiri özüne bağlayır və orqanizmdən xaric edərək anemiyyaya gətirib çıxarır.

Çaya elâva edilen limon dilimindeki C vitamini çayda fitat ve tanının mənfi təsirlərini qismən azaldaraq demir çatışmazlığının da qismen qarşısını almış olur. Dəmdən az istifadə edin və limon dilimiyile için.

 Röya Rasimqızı,
"İki sahil"

SOSİAL MEDIA MARKETİNQİ: **müasir, effektiv, onlayn reklam metodu**



Modern dövrün popüler tələbləri sırasında səzial media xüsusi yer tutur. Bunun nəticəsində ki, statistik göstəricilərdə internet istifadəçilərinin sayı artaraq 80 faizi qədər yüksəlib. İnsanların səzial mühitə bu qədər maraqlı olması isə səzial media marketinqinin meydana gəlməsinə zorulub yaradı.

Bəs sosial media marketinqi nədir?

Sosial media marketinqi hər hansı bir məhsulun və ya xidmətin sosial mediada ("Facebook", "Instagram", "Twitter" və s.) tanıtımının təşkil olunmasıdır.

Sosial media marketingi gümüşümüz ve geleceğimiz en etkili reklam modellerinden biridir. Mehz buna göreki, sosial şebekeler biznes sferasının xüsusi diqqət mərkəzində dayanır, dünən yaradılmış brandları və ixtiyaslaşmış şirkətləri sosial media və ondan istifadəcisi daim diqqət mərkəzində saxlayırlar.

Sosyal medya marketinqin bu qədər məşhur olmasının əsas səbəbləri isə minimum reklam xərci, sürətli, operativ tanıtım və kütülvilik və yayım sərhədsizliyidir.

Hazırda 1,5 milyardan çok istifadecisi ile dünyanın en büyük sosyal şebekesi olan "Facebook" şübhəsi kimi, marka sahibləri üçün uğurlu reklam platformalarından biridir. Dünəyada ve eləce de ölkəmizdə dəha çox gencin aktiv olduğunu, lakin her yaş qrupundan olan insanların asudə vaxtlarını keçirdiyi və istifadəçilərinin gündən-güne artıdı "Instagram" 2015-ci ildən reklam platformalarını açıq elan etmişdir. "Facebook" reklamlarında olduğu kimi "Instagram" reklamlarında da göstəriş sayına (CPM) və klikləmə sayına görə (CPC) ödəniş formaları mövcuddur.

Rəqəmsal marketing mütəxəssisi Fidan Həsənzadə mövzü ilə bağlı "iki sahil"ə açılmasında bildirdi ki, sosial media brendin meşmənunun o profilinin tanınması üçün asas olınyas vəsaitlərdədir."İnsanlarla davamlı və ardıcıl əməkdaşlıq etməyi imkan verir. Sosial media marketing bütün marketing növlərinin arasında ən çox effektivliyi vəsitledir. Onun köməyi ilə istifadəçilər müşarınlara qarşı daxili olaraq bloqlar, hər gün baş verən yeniliklər, forumlar və təklif edilən məntəqələr baradər məlumat toplaya bilir. Sosial media Marketingdə reklam paylaşdırıcı istənilən şəhər mühəndisi, tələbə, işçisi, sənətçi, rəqqas, idmançı və s. hər kimin təqib etdiyi və onunla əlaqə saxlaya biləcəyi məsələdir."

raq İstanbul'da qədər müştəri toplamaq mümkünündür. Sosial şəbəkələrdə auditoriyani pulla eş almaq mümkün deyil, onların inamını qazanaraq sayını artırmaq lazımdır. Sosial media platformasında auditoriya ile əlaqə saxlamaq üçün ən müasir üsuldur. Sosial mediadakı

"Facebook" səhifesi açır ve müşterinin bir hissəsinin onun üzərindən toplayacağına inanır. Deməli, sosial şəbəkələr reklam üçün çox elverişlidir, ham de ünşürt cəhdit budur ki, pulsuzdur. "Facebook", "Twitter", "LinkedIn", "Pinterest", "YouTube", "GooglePlus", "VKontakte", "Instagram" kimə sosial şəbəkələrin hər biri tamamilə ödenmişsiz səhifə biznesin üçün sahifa açmaqda imkan verir.

Oxran Rzayev, hemçinin elave etdi ki, sosial media kommunikasiyi ve müşteri məmənliyati üçün çox yararlıdır: "Sosial media gördünüz işin nəticəsi bərəde ani rəyler almığınızna kömək edəcək. İzleyiciləriniz başqları ile sizin haqqınızdada danişacaq, qoyduğunuz müzakirələrdə iştirak edəcək və ya size bir-başa mesaj yaza biləcəklər. Bütün bu müzakirələri, rəyleri və mesajları oxuyub cavablaşmadığınız bir anda sizin haqqınızdada müsbət fikirlər yaradacaqdır. Brendinizle bağlı bütün yazıları izlemeyinizi görənlərdə öz brendinizi qarşı diqqəti və cavabded olğunuuz (bunları oxuyursunuzsa, mən əminim ki, siz beləsiniz) təessüratı verəcək və onlarda size qarşı inam qazandıracaq. Bütün bu saydıqlarımız doğrudan da gözəldir və brendinizlə biznesinizlə bağlı yaxşı imaj yaradacaqdır. Ancaq bütün rəyler yaxşı olmaya da biler. Belə hallarda çətinliklə qarşılaşmış müşterilərə vaxtında cavab verməkələrə nazarılıqların daha da genişlənməsinə və ssəssiz şəkildə genişlənmişinə yol verməyi biliyecəsiniz. Problem həll olunduqdan sonra negativ yazıları da sonradan başqlarının oxumaması üçün silə biləcəksiniz. Unutmayın: sizin sehifənizdə her şey gözəl olmalı, her kəs gördünüz isən razı qalmalıdır. Yaranmış çətinliklərin isə asanca aradan qaldırıldığını və çıxış yollarını da görmək eyni problemlərə qarşılaşan ailələrinə ipucu ola-caqdır. Dövrün teleblerinə uyğun olaraq sosial media marketinqini sürətlə inkişaf edir və deyişir. Neticə isə bu sahənin mütəxəssislərinə daha məsuliyyəti və aktiv olmağı "devət edir". Tebii ki, reklamlı həm tanınmaq, həm də gelir görmük istəyirkəs, secdi-yimiz reklam kampaniyasının fərqli, peşəkar, müasir xüsusiyyətləri özündə birləşdirilmiş çox vacib məqamıdır. Önəmli olan na istediyimizi öncəden biliib, bu yolda effektiv olacaq uyğun alətlərin seçilməsidi."

☞ Yaqut Ağaşahqızı,
“İki sahil”

SOCAR-in TENDERLƏRİ



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Təhlükəsizlik idarəsi

xüsusi xidməti geyim formalarına olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (20001-19) elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət;
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə teklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürülmüş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi en gec 08.05.2019-cu il (en gec müsabiqə tekliflərinin təqdim olunmasının son tarixindən 5 iş günü əvvəl), Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dilində Satınalnan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə teklifi istisna olmaqla) Satınalnan təşkilatın elaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərile bilər. Belə halda sənədlərin əsli müsabiqə tekliflərinin təqdim edilməsinin son günündək Satınalnan təşkilata təqdim edilmelidir.

II. Müsabiqə teklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə teklifləri bir əsl və iki surəti olmaqla 17.05.2019-cu il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalnan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfəri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

- * Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, rus və ya ingilis dilində əldə etmek istəyənlər 236 manat (ƏDV daxil), və ya ekvivalent mebleğdə serbest dönerli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında elaqələndirici şəxsden elanın I qrafasında göstərilmiş tarixdək həftənin istenilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidmeti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Müqavilənin icra müddəti:

- * Satınalma müqaviləsinin 90 təqvim günü müddətine yerinə yetirilməsi tələb olunur.

V. Müsabiqəyə təklif verilən zaman olunacaq bank təminatı:

- * İddiənin təqdim etməli olduğu müsabiqə teklifinin təminatı müsabiqə teklifinin ümumi qiymətinin 1 (bir) %-dən aşağı mebleğdə olmalıdır.
- * Avans ödənişin təminatının mebleğidən azı ödəniləcək avans mebleğinə bərabər olmalıdır.

Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5 (beş) % mebleğində müyyənəşdirilir.

VI. Satınalnan təşkilatın ünvanı:

AZ1025; Bakı şəhəri;

Xətai rayonu;

Xocalı pr., 28;

Əlaqələndirici şəxş:

Əsədov Vüqar Rəhim oğlu.

Təhlükəsizlik idarəsi Satınalmalar şöbəsinin Böyük mühəndisi

+994125210673 (daxili 20073)

+994559995252 (mobil)

Vugar.Asadov@socar.az

VII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:
www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VIII. Müsabiqə teklif zərfərinin açılışı tarixi, vaxtı və yeri:

Zərfərin açılışı 08.05.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da, elanın VI qrafasında göstərilmiş Satınalnan təşkilatın ünvanında baş tutacaqdır.

IX. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edile biləcək:
<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

Təhlükəsizlik idarəesinin Satınalmalar qrupu



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Ekologiya idarəsi

qazma tullantılarının daşınması üçün konteynerlərin yüklemə və boşaldılması üçün polad burazları təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (21001-19) üzrə müvafiq təxilərin deyişdirilməsinə elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- * Müsabiqədə iştirak haqqında müraciət;
- * İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- * Müsabiqə teklifi (müsabiqə tekliflərinin açıldığı tarixdən sonra en azı 30 bank günü qüvvədə olmalıdır).

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürülmüş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi en gec 13.05.2019-cu il, Bakı vaxtı ilə saat 17:00-a qədər Azərbaycan dilində Satınalnan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə teklifi istisna olmaqla) Satınalnan təşkilatın elaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərile bilər. Belə halda sənədlərin əsli müsabiqə tekliflərinin təqdim edilməsinin son günündək Satınalnan təşkilata təqdim edilmelidir.

II. Müsabiqə teklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

- * Müsabiqə teklifi bir əsl və 2 surəti olmaqla 15.05.2019-cu il, Bakı vaxtı ilə saat 09:30-a qədər Satınalnan təşkilata təqdim olunmalıdır.
- * Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfəri açılmadan geri qaytarılacaqdır.

III. İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

- * Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər 59 manat və ya ekvivalent mebleğdə (ƏDV daxil) serbest dönerli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında elaqələndirici şəxsden elanın I qrafasında göstərilmiş tarixdək həftənin istenilən iş günü saat 08:00-dan 17:00-a kimi ala bilərlər.

Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri Xidmeti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ0135010000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2X

İŞTİRAK HAQQI HEÇ BİR HALDA GERİ QAYTARILMIR.

IV. Teklifin təminatı (nəzerde tutulmur):

Müsabiqə teklifi ilə birlikdə müsabiqənin əsas şərtlər toplusunda müyyən olunmuş digər sənədlərlə yanaşı müsabiqə teklifinin qiymətinin ___ faizi məbləğində müsabiqə teklifinin təminatı təqdim edilməlidir.

Təminatın növü və qüvvədə olma müddəti əsas şərtlər toplusunda göstəriləcəkdir.

V. Müqavilənin icra müddəti:

- * Satınalma müqaviləsinin 45 təqvim günü yerinə yetirilməsi tələb olunur.

VI. Satınalnan təşkilatın ünvanı:

AZ1029 _____ (indeks nömrəsi);

Bakı şəhəri _____ (yerləşdiyi şəhər);

Nərimanov rayonu _____ (yerləşdiyi inzibati rayon və qəsəbə);

H.Əliyev pr.121 _____ (yerləşdiyi küçə və ya prospekt);

"SOCAR TOWER" 12-ci mərtəbə _____ (yerləşdiyi bina, mərtəbə);

Əlaqələndirici şəxş:

Mirzəyev İsmayıllı _____ (soyadı və adı);

Marketing və satınalmalar şöbəsinin rəisi _____ (struktur bölmənin və vəzifənin adı)

+994 012 521 08 17 _____ (əlaqələndirici şəxsin korporativ telefon nömrəsi)

+994 012 521 08 19 _____ (əlaqələndirici şəxsin korporativ faks nömrəsi)

Ismail.Mirzeyev@socar.az _____ (əlaqələndirici şəxsin korporativ elektron ünvanı)

VII. Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvanı:

www.socar.az (<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices>)

VIII. Müsabiqə teklif zərfərinin açılışı tarixi, vaxtı və yeri:

Zərfərin açılışı 15.05.2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 10:00-da, elanın VI qrafasında göstərilmiş Satınalnan təşkilatın ünvanında baş tutacaqdır.

IX. Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edile biləcək:

<http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards>

Ekologiya idarəesinin Satınalmalar qrupu

"WhatsApp"da yenilik

Dünyada milyonlarla istifadəçisi olan "WhatsApp" sosial şəbəkəsi yenilik edəcək.

Milli.Az xəber verir ki, insanların həyatına mühüm təsir edəcək yenilik isə yazışmalarla bağlıdır.

Bele ki, şirkət sahibləri insanlar arasındakı yazışmala-



rın gizliliyini qorumaq üçün danışlıkların "screenshot" edilməsinin qarşısını alacaq.

Bundan başqa şirkət barmaq izi ilə təsdiqləmək üçün də yeniliyi imza atmaq fikrindədir.

Hər iki yenilenmə "WhatsApp"ın növbəti versiyasının dəyişikliyi zamanı nəzəre çarpacaq.

Ən güclü smartfon



Cində "Qualcomm Snapdragon 855" prosesoru, 6/8/12 gigabayt operativ yaddaş və dörd moduldan ibarət əsas kamera ilə təchiz edilən "Lenovo Z6 Pro" smartfonunun

təqdimati keçirilib.

Milli.Az "ICTnews"a istinadən xəber verir ki, fotoçekiliş zamanı kameraların təsvir ölçüsü 48 meqapiksəl təşkil edir, video rejimində isə bu göstərici "4K" formatına çatır. Dəmçivarı şəkildə (yeni bazar standartı) quraşdırılan ən kamera 32 meqapiksəl təvir ölçüsüne malikdir.

6,39 düym diagonalli "AMOLED" ekran 2340x1080 piksel (FullHD+) təsvir ölçüsünü dəstekləyir və nam barmاقları da tanıyan quraşdırılmış dətiloskopik skaner ilə təchiz olunub.

"ZUI 11" program terminatı "Android 9.0 Pie" emalıyyat sisteminin idarəetmesi ilə işleyen "Lenovo Z6 Pro" modelinin quraşdırılmış yaddaş tutumlu 128, 256 və 512 gigabayt təşkil edə bilər. 4000 milliamper/saat tutumlu akkumulyator sürətli enerjidoldurmanın dəstekləyir.

Satışına aprelin 29-dan etibarən başlanacaq "Lenovo Z6 Pro" smartfonunun 6/128 yaddaş tutumlu versiyasının qiyməti 2899 yuan (təxminan 431,55 dollar) təşkil edəcək. 8/128, 8/256 və 12/512 gigabaytlıq versiyaların qiyməti isə müvafiq olaraq 446, 565 və 743 dollara bərabər olacaq.

"Real Madrid"dən Kurtua ilə bağlı plan



Tibo Kurtua mövsümün sonundan sonra "Real Madrid"da ayrılmış.

Milli.Az xəber verir ki, "kral klubu" yayda belçikalı golkeeperi satmaq isteyir. Madridliler 26 yaşlı qapıcıdan daha inamlı çıxış gözləsə də, o, ümidi doğrudla bilmir. Kurtaun şəxsi həyatının tez-tez sərbəsində məzakirə olunması da rəhbərliyin xəsusuna gelmir. İddiaya görə, Zineddin Zidən növbəti mövsumdən çərçivəni Keylor Navasa təşşürəti düşnür.

Qeyd edək ki, Kurtua "Real"a mövsümün əvvəlində 40 milyon avroya "Chelsea"dən keçib.

Bu gün hava necə olacaq?



Bu gün ölkə ərazisində gözlenən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentindən Milli.Az-

a verilən məlumatə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişmiş buludlu olacaq, araları tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiçkinli

yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gece 7-9, gündüz 14-19, Bakıda gece 7-9, gündüz 16-18 derecə isti təşkil edəcək.

Güñərzində havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağetəyi rayonlarda şimşek çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və sahər ayri-ayrı yerlərdə duman olacaq. Şərqi küləyi əsəcək.

Havanın temperaturu gece 5-10, gündüz 15-20 derecə isti, dağlarda gece 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 derecə isti təşkil edəcək.

Dünyanın ikinci ən böyük almazı nümayiş etdirilib



Botsvanada dünyadan en böyük "Ümid almazı"ndan sonra karatina görə ikinci "Okavango Blue" almazı nümayiş etdirilib. Milli.Az AZƏRTAC-a istinadən bildirilir ki, almaz ölkənin Qaborone şəhərindəki dövləte məxsus Okavango Almaz Şirkətində təqdim olunub. Ölçüsü 41.11 karat olan bu nadir daş ölkənin mədənlərində inyedik tapılan en qiyməti almazdır.

Ekspertlər bildirlər ki, Hindistanda tapılmış və hazırda Vaşinqtondakı Milli Təbiətsünsüzlük Muzeyində nümayiş etdirilən 45,52 karatlıq "Ümid almazı" kimi, bu almaz da "mavi daş" tipindədir. "Okavango Blue" nun ondan üstündən isə daha şəffaf olmasıdır. O, Amerika Gemologikal İstitutu tərəfindən parlaq və tamız almaz kimi qiymətləndirilir. Okavango Almaz Şirkətinin icraçı direktoru Markus Haar bildirib ki, yeni al-

mazın rəngləri insanı valeh etməklə yanaşı, obirilərindən öz cəlaları ilə fərqlənir. O, bu almazı Süd yolu qalaktikasındaki ulduzlara bənzədir.

TƏSİSÇİ:

SOCAR

Baş redaktor:
Vüqar RƏHİMZADƏ

Baş redaktorun I müavini:
İsmayıllı HACIYEV

Qazetdə "AZƏRTAC", "OLAYLAR", "AzadInform", "TREND", SIA, InterFAX
informasiya agentliklərinin məlumatlarından istifadə olunub.

Baki: Kapital Bankın 1 sayılı Xətai filialı H/hesab

№AZ19AIIIB380300194437

00306107

Kod № 200071

VÖEN: 2000157291

TELEFONLAR:

Qəbul otagi: 530-26-46, 430-87-97

Baş redaktorun I müavini: 530-26-36

FAX: 430-87-47

Mühasibatlıq: 430-87-27

e-mail: ikisahil@azdata.net

Ünvan:
AZ1012 Bakı,
H.Zərdabi
prospekti-88

Qəzet "İKİ SAHİL" in kompyuter
mərkəzində yüksər və
"AZƏRBAYCAN" noşriyatında
ofset tisulu ilə çap olunur.

Cəpə imzalanıb:
25.04.2019-cu il saat 01:00
Qiyməti: 40 qəpik, Sayı: 8213
İndeks: 0151, Sifariş: 1391

Müelliflərə redaksiyanın mövqeyi uyğun gelməye biler.